

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 117 (5105) 1 iyul 2016-cı il. "Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycan Ordusu hər an torpaqları işğaldan azad etməyə hazırdır



Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi"

Səh → 2

3

"Venetsiya Komissiyasının Seçki Məcəlləsinə dair heç bir təklifi yoxdur"



8

Daha 2557 dərman vasitəsinin qiyməti təsdiqləndi



6

Ermenistan yeni çevrilmiş astanasında



Azərbaycan Ordusu hər an torpaqları işğaldan azad etməyə hazırdır

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi"



Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti Rodriqo Duterteye təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Filippin Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm"

Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Gubernatoru Devid Constonə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Kanada günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Azərbaycan Prezidenti İlham Əliyev heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Müstəqil Azərbaycan da nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli addımların atılması, məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdıandan sonra mümkün olub. Ümum-millî Liderimizin həyata keçirdiyi islahatlar nəticəsində qısa müddət ərzində ordumuz cəbhədə də uğurlara imza atıb. Atəşkəsin təmin edilməsindən sonra isə ordu quruculuğu Azərbaycan dövlətinin prioritet məsələsinə çevrilib.

Ulu Öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son illərdə bu sahədə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Nizami ordu Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə, ona dünya miqyasında maraq və mənafeini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı

yaradıb. Təsadüfi də deyildir ki, Azərbaycan Ordusunun qüdrətini cari il aprelin əvvəllərində işğalçı Ermənistan, eləcə də dünya ictimaiyyəti bir daha görüb.

Sırr deyil ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm addımlar atılıb. Bu gün Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Azərbaycan Ordusu həm peşəkərlik, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri bir daha təsdiqləyir ki, Ermənistanla müharibənin başlayacağı təqdirdə, ölkəmizin qələbəsinə şərtləndirən kifayət qədər mühüm amillər var.

Azərbaycan Ordusunun qüdrətini ölkəmizlə yanaşı, dünyanın bir çox nüfuzlu təşkilatları da etiraf etməkdədir. Məsələn, ABŞ-ın "U.S. News and World Report" nəşri Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına aid edib. 60 ölkəni əhatə edən və ABŞ, Ru-

siya, Çin Silahlı Qüvvələrinin başçılıq etdiyi siyahıda Azərbaycan Ordusu 38-ci yerdə qərarlaşıb.

Qeyd olunur ki, ABŞ-ın hərbi xərcləri ümumi daxili məhsulun 3,5 faizini təşkil edir. Rusiyanın xərcləri 4,5 faiz, Çinin ki, isə 2,1 faizdir. Nəşrin sorğusuna əsasən, Azərbaycan dünyanın ən yaxşı ölkələri arasında 53-cü yerdə qərarlaşıb.

Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri nüfuzlu "Global Firepower" portalının reytinginə əsasən, Cənubi Qafqazın ən güclü ordusu olub. Hərbi büdcəsi 3 milyardı aşan Azərbaycan Ordusu müasir maddi-texniki təchizatla təmin olunub, NATO standartlarına uyğun təlimlər keçirilir və hərbi gücə görə regionun lideridir.

Azərbaycanın gələcəsinin artması ilə paralel silahlı qüvvələrin modernləşdirilməsi, ordunun müasir texnika və silahlara təchizi işi aparılır. Bu fakt hərbi-siyasətə ilə əlaqəli deyil, Azərbaycanın milli təhlükəsizliyi, regional riskləri, və ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətinin tənzimlənməsi ilə əlaqədar olaraq atılan məcburi addımdır.

Bu mənada, Prezident İlham Əliyevin sözlərilə desək, Azərbaycanda ordu quruculuğu prosesi planlı şəkildə aparılır: "Əlbəttə ki, bu prosesdə maddi-texniki təchizat mühüm yer tutur. Çünki bu gün dünyada inkişaf edən texnologiyalar nəinki elmdə, sənayedə, iqtisadiyyatda, eyni zamanda, hərbi sahədə də özünü göstərir və növbəti onilliklərin müharibələri texnologiyalar müharibələri olacaq. Əlbəttə, adi silahlar da, həmişə olduğu kimi, öz rolunu oynayacaq. Ancaq bu gün müxtəlif yerlərdə, müharibələrdə, toqquşmalarda gördüyümüz mənzərə bundan ibarətdir ki, hərbi üstünlüyü bütün digər amillərlə yanaşı, texnoloji tərəqqi də böyük dərəcədə müəyyən edir. Ona görə, Azərbaycana gətirilən ən müasir silah-sursat, texnika yüksək texnoloji səviyyəyə cavab verir".

Ordu quruculuğu prosesi, təbii ki, tək maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. İyunun 25-də hərbiçilərlə görüşündə çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, bu baxımdan,

Azərbaycan Ordusu güclü ordular sırasındadır: "Döyüş qabiliyyəti artır, orduda mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam-intizam yüksək səviyyədədir. Əlbəttə, bütün bu amillər bizim hərbi gücümüzü daha da artırır. Mən son illər ərzində dəfələrlə qeyd etmişəm ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi. Bütün dünyaya sübut etdi ki, bu gün Azərbaycanla hesablaşmaq lazımdır.

Azərbaycan nəinki iqtisadi və sənaye gücünə malikdir, biz hərbi sahədə də artıq böyük nailiyyətlərə çata bilmişik. Bu proses daim aparılacaqdır, döyüş qabiliyyəti daim təkmilləşməlidir və Azərbaycan qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəkdir".

Bir sözlə, Azərbaycan dövləti ordu quruculuğuna bundan sonra da ciddi diqqət yetirəcək, ordu quruculuğu prosesi həmişə prioritet olaraq qalacaq. Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir.

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Dünya şöhrətli seleksiyaçı alim, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elminin görkəmli nümayəndəsi, Əməkdar Elm Xadimi, Azərbaycanın ali dövlət mükafatlarına - "İstiqlal" və "Şərəf" ordenlərinə, Azərbaycan Respublikası Prezidentinin "Fəxri diplomu"na layiq görülmüş akademik Cəlal Əliyevin anadan olmasının 88-ci ildönümüdür. AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan dünya şöhrətli alim, akademik Cəlal Əliyevin məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla anıblar.

Tanınmış elm xadimlərinin, alimin ailə üzvlərinin, tələbələrini iştirak etdikləri tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev akademik Cəlal Əliyevin elmi nailiyyətlərindən, Azərbaycanda biologiya elminin inkişafında onun əvəzsiz xidmətlərindən danışib. O, alimin



əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, akademik Cəlal Əliyevin bir sıra ali dövlət mükafatlarına layiq görüldüyünü diqqətə çatdırıb.

Digər çıxış edənlər bildırıblər ki, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradılmasında mühüm xidmətləri olan Cəlal Əliyevin uğurlu elmi fəaliyyətinin mühüm hissəsi ölkəmizdə taxılçılığın inkişafına yönəlib. Onun fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər dünya elmi ictimaiyyəti tərəfindən çox yüksək dəyərləndirilib. Böyük alimin dərin nəzəri bilikləri, innovativ ideyaları, gərgin əməyi

yeni intensiv tipli taxıl sortlarının yaradılması ilə nəticələnib. Alimin fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur.

Vurğulanıb ki, elmi kadrların hazırlanmasında akademik Cəlal Əliyevin əvəzsiz xidmətləri olub. Hazırda görkəmli alimin yetirmələri dünyanın bir sıra ölkələrində qabaqcıl elm mərkəzlərində fəaliyyət göstərirlər.

Akademik Cəlal Əliyevin gərgin əməyi, beynəlxalq elmi əlaqələrin inkişafındakı xidmətləri digər ölkələrin də ali mükafatları ilə dəyərləndirilib. AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova dünya şöhrətli seleksiyaçı alim Cəlal Əliyevin təcrübəsini daim alim və mütəxəssislərlə bölüşdüyünü bildırıb, bütün elmi konfrans və seminarlarda bu təcrübədən istifadə olduğunu diqqətə çatdırıb. Tədbirdə vurğulanıb ki, olduqca mənalı və şərəfli ömür yolu keçmiş, elmə çox dəyərli töhfələr vermiş akademik Cəlal Əliyevin əziz xatirəsi ürəklərdə yaşayacaq, Azərbaycan xalqı görkəmli övladının xatirəsini daim uca tutacaq.

"Venesiya Komissiyasının Seçki Məcəlləsinə dair heç bir təklifi yoxdur"

Venesiya Komissiyasının Seçki Məcəlləsi və ona dəyişiklərlə bağlı heç bir təklifi yoxdur". Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat bildırıb ki, Seçki Məcəlləsi vaxtilə qəbul olunub və seçkilər də ona uyğun aparılır:

"Seçki Məcəlləsi vaxtilə müzakirə olunaraq, qəbul edilib. Seçki dövründə də Seçki Məcəlləsinə baxılır. Hardasa boşluq olanda dəyişiklik edilir". Siyavuş Novruzov deyib ki, hələ Seçki Məcəlləsinə prinsiplial dəyişiklik edilməsinə ehtiyac yoxdur:

"Hələ ki Seçki Məcəlləsinə hər hansı dəyişiklik edilməsinə ehtiyac yaranmayıb. Azərbaycanda onlarla seçki keçirilib. Keçirilən seçkilərin hamısı azad, sivil və demokratik şəkildə baş tutub. Bu gün Seçki Məcəlləsinə hər hansı bir prinsiplial dəyişiklik edilməsinə tələb yoxdur. Ona görə də Venesiya Komissiyasının prinsipləri ilə Seçki Məcəlləsinə hər hansı dəyişiklik edilməsi indi gündəmdə deyil".



Azərbaycan ilə Almaniya arasında sıx siyasi dialoq mövcuddur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov ölkəmizdə işgüzar səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazirlər əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparıblar.

Son bir il yarım ərzində Prezident İlham Əliyevin Almaniya etdiyi dörd səfəri, habelə xarici işlər nazirləri səviyyəsində qarşılıqlı səfərləri xatırladan Elmar Məmmədov bu yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında sıx siyasi dialoqun göstəricisi olduğunu deyib. O qeyd edib ki, iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi mütəmadi əsasda davam etdirilir, ikitərəfli əlaqələrə aid və beynəlxalq gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılır. Nazir ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrini tənzimləyən geniş müqavilə-hüquq bazasının mövcud olduğunu, beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycanın Almaniyaya ilə əməkdaşlığının və bu çərçivədə qarşılıqlı dəstəyin təqdir edildiyini bildırıb.

Nazirlər ölkələrimiz arasında siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi və ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd ediblər. Frank-Valter Ştaynmayer Azərbaycanın Almaniyanın regionda əsas ticarət tə-



rəfdaşı olduğunu söyləyib.

Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyi vurğulanıb, bu xüsusda Almaniya şirkətlərinin və sərmayəsinin daha yaxından Azərbaycan iqtisadiyyatına cəlb olunmasının vacibliyi qeyd edilib.

Nazir Elmar Məmmədov Şərqi-Qərbi və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında Azərbaycanın əhəmiyyətli rolu barədə danışib, Almaniyanın da maraq dairəsində olan "Yeni İpek Yolu" layihəsinin reallaşmasının hər iki tərəfin maraqlarına cavab verdiyini qeyd edib. O, ölkəmizin bu layihəyə verdiyi töhfənin bölgənin inkişafına fayda verəcəyini, region ölkələri ilə Avropa İttifaqına üzv dövlətlər arasında ticarət dövriyyəsinin və insanlararası təmasların artmasına xidmət edəcəyini əminlik ifadə edib.

Görüşdə vurğulanıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan eti-

lində keçirilmiş "Ticarət və sərmayə üçün əlaqə" adlı iqtisadi konfransın işi, ölkəmizin bu tədbirdə geniş tərkibdə iştirakı qeyd edilib.

Nazirlər ikitərəfli əlaqələrdə mədəni və humanitar məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar və bildırıblər ki, gələn il Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi qeyd olunacaq. Elmar Məmmədov Azərbaycanın yaxşı qorunmuş alman irsinin mövcud olduğunu deyib və bu irsin ölkəmi-



barlı tərəfdaşdır və hazırda icra olunan TANAP, TAP layihələri və bütövlükdə "Cənub Qaz Dəhlizi" layihəsi alternativ mənbədən qaz təmin etməklə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. Nazir Elmar Məmmədov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən bu kimi irimiqyaslı nəqliyyat və enerji layihələrinin regionlar arasında əlaqələrin yaradılmasında mühüm rol oynayacağına ümidvar olduğunu bildırıb.

Görüşdə, həmçinin bu il mayın 18-19-da ATƏT çərçivəsində Ber-

lin təşəbbüsü ilə UNESCO-nun mədəniyyət abidələri siyahısına daxil edildiyi barədə məlumat verib. O, ölkəmizdəki alman abidələrinin, xüsusən dörd kilsənin bərpa edildiyini diqqətə çatdırıb.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunan Elmar Məmmədov ölkəmizin həmişə bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipləri əsasında Al ilə münasibətləri inkişaf etdirmək üçün güclü siyasi iradə nümayiş etdirdiyini, Rıqa Sammiti çərçivə-

sində Al-yə Strateji Tərəfdaşlıq Sazişi layihəsinin təqdim edildiyini vurğulanıb. O əlavə edib ki, bu saziş ikitərəfli əlaqələrimizi keyfiyyətə yeni səviyyəyə qaldırmaq və birgə maraqlarımızı daha yaxşı təmin etmək üçün möhkəm zəmin yaradacaq.

Nazir, həmçinin Azərbaycanın mülki aviasiyasının Avropa Komissiyası ilə Vahid Aviasiya Zonası Sazişinə dair danışıqlar prosesinin bərpa olunması niyyətini təsdiq etməklə barədə məlumat verib.

Ermənistan-Azərbaycan münasibətlərindən və aparılan danışıqlar prosesindən söhbət açan Elmar Məmmədov bildırıb ki, Azərbaycan tərəfi Almaniya sədrliyinin ATƏT məkanında həlli uzanan münasibətlər məsələsinə prioritet istiqamət kimi müəyyən etməsinə və bu xüsusda Ermənistan-Azərbaycan münasibətlərinin həlli ilə bağlı irəliləyişin əldə edilməsinə yardım göstərmək söylərini yüksək qiymətləndirir. O, fəaliyyətdə olan sədrin münasibətlər zonasındaki mövcud status-kvonun qeyri-davamlı və təhlükəli olması barədə fikrini bölüşdüyünü deyib. Nazir vurğulanıb ki, status-kvonun dəyişdirilməsi üçün işğala son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Vyana və Sankt-Peterburq görüşlərinin nəticələrini müsbət qiymətləndirən nazir Azərbaycanın münasibətlərinin həllində irəliləyişə nail olmaq üçün substantiv danışıqları davam etdirməyə hazırlığını bir daha ifadə edib. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

1 iyul 2016-cı il

Leyla Əliyeva: “Heydər Əliyevin nəvəsinin səhv etməyə haqqı yoxdur”

Tarixdə Vətənə fədakarlığına xidmət nümunəsi çoxdur. Amma hansısa daxili tələbata, qəlbin səsinə, Tanrının bəxş etdiyi həyatı fəzilətlərə görə bütün bəşəriyyətə sövq-təbii xidmət nümunələri azdır. Bütün canlılara sevgi milli sərhəd tanımır və planetar xarakter kəsb edir. Tamamilə təbii ki, bu duyğu öz yurduna və öz xalqına sevgidən qaynaqlanır. Söhbət Leyla Əliyevadan gedir - onun nümunə götürəcəyi insan var. Bu, xatirəsi onun üçün hədsiz əziz olan dahi babası Heydər Əliyevdir. Həyatda “Heydər Əliyevin nəvəsinin səhv etməyə haqqı yoxdur” prinsipini rəhbər tutan Leyla Əliyeva özünün bütün hərəkətlərini onun mövqeyindən qiymətləndirir. Öz ölkəsinin mənafeyini, ədaləti və dürüstlüyü (təəssüf ki, global siyasətdə bu hisslər çoxdan unudulub) hər şeydən üstün tutan atasının - Azərbaycan Prezidenti İlham Əliyevin, xeyriyyəçilik fəaliyyəti, fədakarlıq missiyası ilə seçilən anasının - Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nümunəsi həyatda ona parlaq mayak kimi yol göstərir. Azərbaycanın layiqli vətəndaşı olan Leyla Əliyeva dünyanın vətəndaşı olmağa çalışır və həqiqətən buna nail olur.

Uğur formulu

Müdrüklər deyiblər: kişi həyatda ev tikməli, ağac əkməli və oğul böyütməlidir. Leyla Əliyeva gənc olmasına baxmayaraq, artıq hər kişinin bacarmadığı işləri görüb: həm ev tikib (adətən ev tikmək deyəndə quruculuq fəaliyyəti nəzərdə tutulur), həm ağac əkib, həm də gözəl oğullar tərbiyə edir. Qəribədir, gözəllik və ağıl, zəriflik və iradə kimi məziyyətləri özündə ahəngdar şəkildə birləşdirən Leyla xanım eyni vaxtda bu qədər iş görməyə, bu qədər layihəni həyata keçirməyə özündə necə güc tapır?! Bəziləri hesab edir ki, o, Prezidentin qızı statusu ilə kifayətlənərək öz mövqeyinə uyğun, hər hansı qayğılardan uzaq, kübar həyat tərzini kifayətlənə bilirdi. Amma bunlar ona aid deyil. Aşkardır ki, burada da gənclər özünü göstərir: Leyla Əliyeva Azərbaycana, onun qayğılarına aid bütün məsələləri öz qayğısı, onun şəxsi iştirakını və qüvvəsini tələb edən məsələlər kimi qəbul edir. O, dövlətin ictimai iştirakı və dəstəyə ehtiyacı olan fəaliyyət sahələrini hərtərəfli düşünmüş şəkildə, mən deyədim ki, inanılmaz dərəcədə dəqiqliklə seçir: gənclər siyasəti, ekoloji problemlər, ölkənin imicinin, onun mədəniyyətinin və ənənələrinin dünyada populyarlaşdırılması, Qarabağ münaqişəsi, Azərbaycanın xarici siyasətinin oriyentirləri haqqında obyektiv tə-



səvvürün formalaşdırılması və s. Leyla xanımın gördüyü işləri cəsarətlə ictimai diplomatiya adlandırmaq olar. Amerikalı politoloq Cozef Nayın təbirincə desək, bu, “arzu edilən nəticəyə zorakılıqla, pul gücünə deyil, cazibənin köməyi ilə nail olmağa imkan verən yumşaq qüvvədir”. Leyla Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanın cəlbədicilərinə formalaşır, dünyada ölkəmizin mövqeləri möhkəmlənir, ona hörmət artır. Uğur formulu belədir: hərtərəfli düşünmək, məqsədyönlülük, laqeyd olmamaq, başqasının sevincinə-kədərinə şərik olmaq.

“Baku” jurnalı - Azərbaycan gerçəkliyinin güzgüsü

Leyla Əliyevanın təşəbbüslərinin çoxu haqqında “ilk” sözü işlətmək olar. 2007-ci ildə o, Moskvada “Baku” adlı rusdilli jurnal nəşr etməyə başladı. Əslində bu, respublikanın hüdudlarından kənar buraxılan və xarici oxucuya ün-

vanlanmış ilk nəşr idi. Jurnal Azərbaycan və onun döyünən ürəyi, gözəl Bakı şəhəri, Azərbaycan xalqının zəngin adət və ənənələri, ölkənin dolğun mədəni həyatı, tarixi şəxsiyyətləri və bizim müasirlərimiz - öz əməyi, istedadı və sənəti ilə doğma diyarımızı dünyada şö-

ahəngdar şəkildə birləşir. Lakin ən başlıcası odur ki, jurnalın hər bir sətirində Azərbaycana və Bakıya böyük sevgi duyulur. Razılışın ki, aşağıdakı sətirləri yalnız Bakıya ürekdən vurulmuş, onun unikallığını, məxsusi ruhunu dərk etmiş və anlamış insan yazsa bilər: “Şəhərin

büsüsü oldu. Gənclərin ilk strukturlaşdırılmış diaspor təşkilatı olan bu qurum özünün xeyriyyəçilik və sosial mədəni layihələri ilə dərhal diqqəti cəlb etdi.

Əslində Leyla xanımın ictimai fəaliyyətə meyli hələ Moskva Dövlət Beynəlxalq Münasibətlər İnsti-

tutunun (MDBMİ) magistraturasında oxuyarkən buradakı Azərbaycan klubuna başçılıq etdiyi dövrdə üzə çıxmışdı. Leyla Əliyeva hələ o vaxt güclü lider istedadını göstərdi, gəncləri öz arxasınca aparmağı bacardı, onların aşib-daşan enerjisini, cəsarətli yeni ideyalarını lazımı istiqamətə yönəltdi. RAGB-in yaradılması bu fəaliyyətin sərhədlərini və miqyasını xeyli genişləndirdi. Təşkilat Rusiyada yaşayan, orada təhsil alan və işləyən azərbaycanlı gəncləri birləşdirdi, onları bir gün diaspor strukturlarının qarşısında duran ciddi məsələləri həll etməyə qabil olan mütəşəkkil qüvvəyə çevirdi. Mənim fikrimcə, mübaliğəsiz demək olar ki, gənc azərbaycanlının - yeniliklərə meyil edən, zamanın trendlərini həssaslıqla duyan intellektin, başqalarının ağrılarına, qayğılarına və problemlərinə laqeyd olmayan vətənpərvərin yeni portreti çox cəhətdən RAGB-in fəaliyyəti və səyləri ilə yaranıb. Bütün bunlara Rusiya ərazisində konkret işlər və layihələr hesabına nail olunur.

aurasını hiss etmək üçün yaqın ki, xüsusi əhval lazımdır. Bu əhval olanda hansısa magiya öz təsirini göstərir və şəhər səninin üçün doğmalaşır. Təkcə İçərişəhərə və Qız qalasına, yaxud təkcə “Alov qüllələri”nə və ya Heydər Əliyev Mərkəzinə görə mühakimə yürütməklə Bakının ruhunu anlamaq mümkün deyil. Bakı deyəndə bunların hamısı birlikdə nəzərdə tutulur: qədim və müasir, çoxşaxəli və çoxcəhətli, bir tərəfdən xeyirxah və açıq, digər tərəfdən əsrarəngiz və müəmmalı Bakı”.

Bütün dünyadakı rusdilli oxucuların bir çoxu Azərbaycanı məhz “Baku” jurnalının sayəsində daha yaxşı tanıyıb, onu obyektiv görə bilib, onunla maraqlanıb və onu sevib. 2011-ci ildə jurnalın ingilisdilli versiyasının nəşrə başlaması sayəsində onun oxucu auditoriyası qat-qat artıb.

RAGB-in xeyirxah işləri

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yaradılması Leyla Əliyevanın daha bir təşəb-

Leyla Əliyeva: “Heydər Əliyevin nəvəsinin səhv etməyə haqqı yoxdur”

Əvvəli Səh. 4

Təşkilat “Qanın milləti yoxdur!” kimi müxtəlif təşəbbüslər həyata keçirir. Rusiya xəstəxanalarında müalicə olunan və qan köçürülməsinə ehtiyacı olan xəstələrə təmənnasız yardım göstərilməsi ilə bağlı humanitar aksiyaya Azərbaycan gənclərinin yüzlərlə nümayəndəsi qoşulur. “Sağlam olduğunı yəqin et, xəstəliyə yox de!” adlı xeyriyyə aksiyası həmvətənlərimizə və bir sıra yerli sakinlərə Rusiyanın aparıcı klinikalarında yüksək ixtisaslı həkimlər tərəfindən pulsuz müayinə olunmaq imkanı verir. Rusiyanın 70 regionunu əhatə edən RAGB fəalları uşaq evlərinə baş çəkir, bu evlərin balaca sakinləri üçün bayram şənlikləri təşkil edir, uşaqlara yardım göstərirlər. Təşkilatın təşəbbüsü və dəstəyi ilə məktəblər, uşaq bağçaları təmir edilir, müasir avadanlıqla təchiz olunur, istirahət parkları və zonaları yaradılır. RAGB, eyni zamanda, azərbaycanlı gənclərin Rusiya cəmiyyətinə inteqrasiyasına, ölkənin həyatında fəal iştirakına kömək edir, Vətənimizi populyarlaşdırmağa yönəlmiş fəaliyyəti əlaqələndirir, bir sözlə, dövlətimizin başçısı İlham Əliyev tərəfindən, o cümlədən Dünya Azərbaycanlılarının IV qurultayında diaspor təşkilatları qarşısında qoyulmuş mühüm məsələlərin həlli istiqamətində səmərəli fəaliyyət göstərir. Ümumi rəyə görə, bu gün RAGB ölkə hüdudlarından kənarında Azərbaycan gənclərinin ən fəal təşkilatıdır.

Leyla Əliyeva Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmlənməsinə, iqtisadi əlaqələrin inkişafına, rus dilinin və rus mədəniyyətinin qorunub saxlanmasına və xaricdə populyarlaşdırılmasına verdiyi böyük töhfəyə görə keçən il Rusiyanın “Puşkin” medalı ilə təltif olunub. Bu, RAGB-in və onun liderinin xidmətlərinin etiraf edilməsi deməkdir. Ona mükafatı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təqdim edib. Bu, Leyla Əliyevaya verilmiş yeganə Rusiya mükafatı deyil. O, “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medalları ilə, III dərəcəli “Müqəddəs Mələksima Knyaginya Olqa” ordeninə layiq görülüb. Bütün bunlar RAGB-in fəaliyyətinin geniş miqyasına, Moskva çərçivəsindən çıxaraq Rusiyanın bir çox regionlarını əhatə etməsinə sübutdur.

Daha bir təşəbbüs: “Xocalıya ədalət!”

2008-ci ildə Leyla Əliyeva “Xocalıya ədalət!” adlı beynəlxalq kampaniya keçirilməsi təşəbbüsünü irəli sürdü. Kampaniyanın ideyası Leyla xanımın bu sözlərində əksini tapıb: “Gəlin birlikdə heç-



qəti təşviq edək. Sübut edək ki, ədalət hökmən zəfər çalacaq”.

Kampaniya ilk dəfə olaraq ayrı-ayrı insanların, ölkədəki vətəndaş cəmiyyətinin və xaricdəki diaspor təşkilatlarının ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı, Ermənistan rəhbərliyi tərəfindən yürüdülmən siyasətin faşist mahiyyəti barədə beynəlxalq ictimaiyyətin məlumatının artırılmasına yönəlmiş sistemli maarifçilik və təbliğat işi aparılması üçün pərakəndə səylərini birləşdirdi. Bu kampaniyanın məqsədi həm də Xocalı soyqırımının dünyada tanınmasına, bir gecədə yüzlərlə insanı yalnız azərbaycanlı olduqlarına görə məhv etmiş ermənilərin əməllərinə siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, insanlığa qarşı bu cür cinayətlər barəsində susmağın, başqalarının ağır-acısına laqeydliyin planetin başqa guşələrində də oxşar faciələrə gətirib çıxarmasını göstərməkdir.

Bu gün onlarca ölkədə uğurla həyata keçirilən bu kampaniyaya 120 mindən çox insan və 115 təşkilat qoşulub. Kampaniya çərçivəsində keçirilən sərgilər, konfranslar, kütləvi aksiyalar Xocalı soyqırımı barədə dünya ictimaiyyətinə

məlumatlandırmağa, erməni millətçiliyinin eybəcər simasını açıb göstərməyə imkan verir. Bu işdə bütün informasiya resurslarından - Leyla Əliyevanın vitse-prezidenti olduğu Heydər Əliyev Fondunun çoxsaylı nəşrlərindən, sənədli filmlərdən, sosial şəbəkələrdən geniş istifadə edilir. Səkkiz illik fəaliyyət sanballı nəticələr verib. On ölkənin parlamenti və ABŞ-in 20-dən çox ştatının qanunvericilik orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Ermənilərin cinayətlərini pisləyən dövlətlərin sayı ilbəil artır. Bu isə o deməkdir ki, Leyla Əliyevanın başladığı kampaniya öz məqsədinə çatacaq - ədalət zəfər çalacaq.

IDEA: “Bir Yer kürəsi - bir gələcək”

Vaxtilə bir kitabda oxumuşam: “Əlbəttə, insan təbiətin ağasıdır. Lakin insan təbiəti istismar etməməli, onu başa düşən və bütün canlıların, bütün gözəlliklərin qorunub saxlanmasına və təkmilləşməsinə görə mənəvi məsuliyyət daşıyan varlıq kimi davranmalıdır”. Zənnimcə, IDEA (International Dialogue for Environmental Action

- Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin yaradılması ideyasının əsasında məhz bu anlam dayanır. Bu təşəbbüsün də müəllifi Leyla Əliyevadır. Onun əsas məqsədi isə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarında zəngin təbii müxtəlifliyi qoruyub saxlamaq və müdafiə etmək, gənc nəsil üçün təhlükəsiz, sağlam və yaşıl gələcəyə təminat verməkdir. IDEA gənclərin enerjisini və biliklərini ekoloji təhlükələrin qarşısının alınmasına yönəltməyə çalışır, onları planetin qorunmasında fəal rol oynamağa həvəsləndirir. IDEA-nın şüarı qarşıya qoyulan bu məqsədi ifadə edir: “Bir Yer kürəsi - bir gələcək”. IDEA-nın fəaliyyət miqyası həqiqətən möhtəşəmdir - nəslə kəsilməkdə olan heyvanların müdafiəsi və onların populyasiyasının bərpası, yaşıl texnologiyaların təşviqi, tullantıların idarə edilməsi, meşə zolaqlarının bərpası və geniş yaşillıq zonalarının yaradılması. Təşkilatın fəalları sahibsiz heyvanlar üçün sığınacaqlar yaradılması, ətraf mühitin plastik tullantılarınla çirklənməsinin qarşısını almaq üçün bioloji parçalanan paketlərdən istifadə edilməsi təşəbbüsünü fəal təbliğ edir, davamlı

ağacəkmə aksiyaları keçirirlər.

IDEA “Böyük Qafqaz beşliyi”ni müəyyən edərək, regionun faunasının nadir nümayəndələrini - nəslə kəsilməkdə olan qonur ayı, qar-tal, boz canavar, ceyran və bəbiri himayəyə götürüb. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və beynəlxalq tərəfdaşlarla birlikdə bir sıra uğurlu layihələr həyata keçirilib, nəticədə bu heyvanların müdafiəsi gücləndirilib, onların yaşayış arealları bərpa olunub, çoxalmaları üçün əlverişli şərait yaradılıb. Leyla Əliyevanın sözlərinə görə, IDEA gələcəkdə nəslə kəsilməkdə olan Qafqaz zubru, Xəzər nəresi kimi növləri bərpa etməyi, yüz il əvvəl bu regionda yoxa çıxmış Qafqaz pələnglərinin populyasiyasını dirçəltməyi planlaşdırır. Bu planların həyata keçiriləcəyinə əsla şübhə yoxdur. Ötən illər ərzində gördüyü nəcib işlərə əsasən tam əminliklə deyə bilərik ki, öz dahi babası və atası kimi, Leyla Əliyeva da sözünün sahibidir. Onun fəaliyyəti bu sxem üzrə qurulur: problem - onun həlli yollarının axtarışı - konkret fəaliyyət - real nəticə. Bu sxem əhəngdar işləyir və doğrudan da real nəticələr verir.

1 iyul 2016-cı il

Leyla Əliyeva: “Heydər Əliyevin nəvəsinin səhv etməyə haqqı yoxdur”



Əvvəli Səh. 5

Acılıq çəkən uşaqlara görə narahatlıq

Təbii ki, bütün bu işlər Leyla xanımı qeyri-adi təşkilatçılıq qabiliyyətinə malik olan işgüzar, bacarıqlı və təşəbbüskar insan kimi səciyyələndirir. Bütün bunlarla yanaşı o, qadın zərifliyi və həssaslığının təəcəssümüdür. Leyla xanımı tanıyanların hamısı onun qeyri-adi xeyirxahlığını, səmimiyyətini, başqasının halına acımağı bacarmasını bilir və qeyd edir. BMT Sivilizasiyalar Alyansının bu yaxınlarda Bakıda keçirilmiş VII Qlobal Forumdakı çıxışını xatırlayıram. Leyla xanım həyəcanla deyirdi: “Hazırda dünyada hər dörd saniyədə bir insan acından ölür. Acılığın və doyunca yeməməyin qurbanları çox vaxt uşaqlar olur. Ona görə biz çalışmalıyıq ki, dünyada heç bir uşaq acından ölməsin”.

Bu sözlər sadəcə dildə narahatlıq ifadəsi deyil. Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri kimi FAO-nun “Acılığa yox deyək!” Proqramının həyata keçirilməsi yolu ilə planetdə yoxsulluğun və acılığın aradan qaldırılmasına töhfə verməyə hazırdır və bunu edir. Yəqin ki, yaxın zamanlarda Leyla Əliyevanın bu sahədə yeni təşəbbüslərinin və konkret layihələrinin şahidi olacağıq. Məsələn, bu yaxınlarda o, mədəniyyətlərə-rası dialoq üzrə Bakı prosesi çərçivəsində qlobal müstəvidə ərzaq

təhlükəsizliyinin təşviqi barədə tekliflə çıxış edib.

Xeyriyyəçilik onun qəlbinin səsidir

Leyla xanımın xeyriyyəçilik fəaliyyəti onun insani keyfiyyətlərinin təzahürüdür. O, bu işlə özünü göstərmək və ya təşəkkür qazanmaq üçün deyil, qəlbinin çağırışı ilə məşğul olur. Yeri gəlmişkən, xeyriyyəçilik Heydər Əliyev Fondunun fəaliyyətinin fəlsəfəsi və ən əsas prioritetlərindən biridir. Artıq insanlar Heydər Əliyev Fondunu, onun prezidenti Mehriban Əliyevanı və vitse-prezidenti Leyla Əliyevanı son ümid yeri hesab edirlər. Onların ümidləri doğrulur, çünki Fond həmişə, hətta ilk baxışda ən çixılmaz vəziyyətlərdə də kömək əli uzadır.

Leyla Əliyevanı valideyn himayəsindən məhrum, qaçqın və məcburi köçkün ailələrindən olan, uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqlar arasında tez-tez görmək olar. Həmişə də onun səmimiyyəti, uşaqlara, onların həyatına, qayğılarına və arzularına ürəkden gələn marağı rıqqət doğurur. Daha bir mühüm məqam: Leyla xanım belə tədbirlərə həmişə öz övladları ilə gəlir və bu, görüşlərin səmimiyyətini daha da artırır. Beləliklə, uşaqlar xeyirxahlıq, həssaslıq, öz sevinclərini və kədərlərini başqaları ilə bölüşmək dərsi alırlar. Bu dərslər ömürlük yadda qalır. Leyla xanım hesab edir ki, uşaqları bu cür şəxsi nümunələr əsasında tərbiyə etmək

aləminin zənginliyi təzahür edir. Bu şəirlərdə o, insanın həyəcan doğuran suallarına cavab tapmağa çalışır, həyat kolliziyalarının qavranma dərinliyi, onların fəlsəfi mənası, nüfuzedicilirizmi oxucunu heyran qoyur. Leyla Əliyeva həm də istedadlı rəssamdır. Onun rəsm əsərləri peşəkar sərgilərdə nümayiş etdirilir, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Hərçənd, əminəm ki, Leyla xanım üçün əhəmiyyətli məqam bu qiymət deyil, öz hisslərini və emosiyalarını, ətraf aləmə öz baxışını kətan və ya kağız üzərində ifadə etməkdir. O, yaradıcı şəxsiyyət və incəsənətə yaxşı bələd olan bir insan kimi istedadlı gənc rəssamların beynəlxalq səviyyəyə çıxmasına, onların öz işlərini dünyanın məşhur rəsm qalereyalarında sərgiləmələrinə kömək edir. Onun Avropa paytaxtlarında “Bakıya uçuş” adlı sərgi seriyası kimi layihələri sayəsində xarici ölkələrdəki sənət biliciləri bizim gənc rəssamlarla tanış olurlar. Muğam, xalçaçılıq və xalqımızın digər qədim sənətləri ilə yanaşı, müasir Azərbaycan incəsənəti də dünyada şöhrətlənir.

Zənnimcə, belə desəm yanlışdırmam ki, son zamanlar Heydər

əsərləri ilə tanış ola bilərlər. Bu yaxınlarda Heydər Əliyev Mərkəzində müasir dövrün ən məşhur avanqard rəssamlarından biri olan Corc Kondonun sərgisinin açılışında Leyla xanım qeyd etdi ki, beş il əvvəl bu ustad sənətkarın işlərini ilk dəfə görəndə ürəyindən həmin əsərlərin Bakıda da nümayiş etdirilməsi keçib. O dedi: “Bu gün mənim ən böyük arzularımdan biri həyata keçdi”.

Bununla əlaqədar xatırlayıram ki, 1970-ci illərdə və 1980-ci illərin əvvəlində o vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Filarmoniyasında partiya və təsərrüfat fəalları üçün klassik musiqi konsertləri təşkil edilirdi. Beləliklə, insanların dünyagörüşü genişlənir, onlar yüksək incəsənətlə tanış olurdular. Bu, həqiqətən, böyük Heydər Əliyevin maarifçilik missiyası idi. Onun nəvəsi Leyla bu missiyanı qəbul edib və yeni şəraitdə layiqincə davam etdirir.

Leyla Əliyeva müsahibələrinin birində deyib ki, insanın bütün xüsusiyyətləri lap əvvəldən, doğulduğu andan müəyyən olunur. Nəyin düzgün, nəyin yanlış olduğunu an-



lazımdır.

Şəxsiyyətin əxlaq kodeksi

Çoxdanın deyimidir: istedadlı adam hər işdə istedadlıdır. Leyla Əliyevanın nümunəsində bu deyim düzgün olduğunu bir daha yəqin edirsiniz. O, gözəl şəirlər yazır, bu poeziya nümunələrində müəllifin incə, zərif qəlbi, onun daxili

Əliyev Mərkəzi ölkəmizin mədəni həyatının mərkəzlərindən birinə çevrilib. Burada dünya şöhrətli musiqi kollektivləri çıxış edir, müasir dövrün görkəmli rəssamlarının və heykəltəraşlarının əsərləri sərgilənir. Bu sahədə Leyla Əliyevanın çox böyük xidməti var. Onun səyləri sayəsində Azərbaycan vətəndaşları dünyaya incəsənətinin əfsanələri sayılan Bernar Büffe, Toni Kreqq, Riçard Dikon, Endi Uorhol, Corc Kondo kimi sənətkarların

lamaq qabiliyyəti Ulu Tanrı tərəfindən bəxş edilir və həyatda məhz bu anlayışları əsas götürmək, öz qəlbinin, öz vicdanının səsinə, əcdadlarının çağırışını dinləmək lazımdır. Yalnız bu halda heç vaxt səhv etməzsən... Bu, müəyyən mənada şəxsiyyətin əxlaq kodeksidir. Leyla xanım bu kodekslə yaşayır və səhv etmir.

Aslan Aslanov
AZƏRTAC-ın baş direktoru

Azərbaycan poeziyasında, ədəbiyyatında, publisistikasında və elmində dəsti-xəttini yaxşı tanıdığımız bir imza da var: filologiya elmləri üzrə fəlsəfə doktoru, azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifi Sona Vəliyeva imzası. Elmi araşdırmaları, məqalələri, nəzmə çəkdiyi mısraları ilə diqqətdə olan Sona xanımın yaradıcılıq yolunda kəşifən nöqtə Azərbaycançılıq ideologiyasıdır, qəlbinin isti hərarətidir.



“Çəhrayı rəngli dünyam”, “Arazbarı” kimi şeirlər kitablarında bir insan qəlbinin sirr-sorağı ilə, Vətən hissələri ilə tanış olur, “Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi”, “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası” elmi-publisistik əsərləri vasitəsilə onun elmin axtarıqlarının hədəfi olan dəyərlərin nəyə söykəndiyi açıq-aşkar oxucuya aydın olur. Bu və ya digər əsərləri ilə yanaşı, publisistik qələmindən çıxan məqalələrdə də, məhz vətən yolunda mücahid olan insanların ömür yoluna naxış olan fəaliyyətin meğzini açıb ortaya qoyması onun yaradıcılıq amalı, qayəsi ətrafından oxucuya çox məqamları demiş olur. Müxtəlif mövzularda, janrlarda qələmini sınayan Sona Vəliyevanın bu yaxınlarda yaradıcılıq irsinə yeni əlavə olunan “İşığa gedən yol” romanı qələm sahibinin daha geniş əhatəli bir janra müracət edərək, geniş məzmunlu əsəri ortaya qoymuş oldu.

Sona xanımın Azərbaycan ədəbiyyatının ən əhatəli janrı olan romana müraciəti onun yüksək müşahidə və təhlil qabiliyyətini, yaradıcılıq təxəyyülünün zənginliyini ortaya qoymaqla yanaşı, milli dəyərlərimizə, ədəbi fikir tariximizə olan münasibətini də diqqətə çəkir. Əlbəttə ki, bu günə qədər olan yaradıcılığını təşkil edən nümunələrdə, şeirlərində, araşdırma və elmi tədqiqatlarında da hər zaman Vətən anlayışı və bu torpaq üçün cəsarətdar olan ürəklərini alovlandıran BÖYÜK İNSANLARIN keçdiyi yol ön planda verilib. Böyük Hüseyin Cavide, Cəlil Məmmədquluzadəyə müraciəti və böyük mütəfəkkirlərin keçdiyi mübarizələr dolu məqamları, millət, xalq üçün məşəqqətli yollardan keçən insanların həyat və yarıdıcılıq yolunu iyirmi birinci əsrdə qələmə alıb, bu günün prizmasından böyük ömür yolunun sahiblərinin yaradıcılıq qayəsini işıqlandırmaq milli ruh, milli düşüncənin bədii məhsulu deyilmi? Bu ədəbi nümunələrə ayrılan diqqət, fədakar ömürlərə müraciət müəllifin daxili cizgilərinin təzahürü kimi meydana çıxır. Sabirin satirasından görünən Azərbaycanın ictimai-siyasi həyatına - bir əsr bundan əvvəlki ölkə gerçəkliklərinə, Mirzə Fətəli Axundovun komediyalarının qəhrəmanlarının yaşadığı zamana, əsrlərə salınan çığırlarda - nələrə, nələrə səyahət ziyalı işığından doğmurmu? Sona xanım Azərbaycanın tarixi keçmişinə boylanaraq tarixə, novatorlara müracət edərək, yaratdığı qəhrəmanlarının duyğu və düşüncələrini, arzu və isteklərini, amallarını müasir ədəbiyyatımıza gətirib. Həyatını təhlükə qarşısında qoyaraq, çətin məşəqqətli ömür sürən insanların obrazını sevrək, qələmə alan Sona Vəliyeva onların hiss-həyəcanlarını, sarsıntıları obrazlı şəkildə ifadə etməklə oxucuda dolğun təsəvvür yarada bilib. “İşığa gedən yol” əsərində Sona xanım əsas qəhrəmanının davranışına,

ifadə olunan hər bir fikrə həssaslıqla yanaşır.

Vahid bir ideya üzərində qurulan əsərdə inkişaf edən hadisələr məqsədin açılmasına xidmət edir. Azərbaycanın tarixində görkəmli ziyalı, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, Azərbaycanda və bütün müsəlman Şərqişində islam xeyriyyəçilik hərəkatının banisi, Azərbaycan mətbuatının banisi və s. kimi möhürünü vuran Həsən bəy Zərdabının keçdiyi həyat və fəaliyyətindən bəhs edən “İşığa gedən yol” əsəri bu böyük insanın tərcümeyi-halının bədiiləşmiş şəkildə oxucuya təqdimidir. Azərbaycan ədəbiyyatının tanınmış simaları, dövrünün görkəmli ziyalıları ilə Həsən bəyi təmasda verən müəllif bu obrazın bütün zamanlarda, vəziyyətdə belə bir məslək xidmətində olduğunu göstərə bilmişdir.

Müəllif əsərin başlanğıcında 11 yaşlı Həsənin keçirdiyi uşaqlıq illəri ilə bağlı oxucuda təəssürat yaradır və Kür çayının sahillərində uşaqlıq illərini yaşayan qəhrəmanın necə çevik, düşüncəli uşaq olmasını qələmin gücü, qəlbinin isti hərarəti, bədii ifadələrin köməyi ilə nəsrə gətirib. Babası Rəhim bəyin uşaq ikən ona verdiyi öyüd-nəsihəti Həsən bəyin gələcək işıqlı yoluna naxışlar salır. Ara-

üçün əhəmiyyətli olacağını deyir. Zərdabdan bu məktəbə gələn ilk şagird Həsən bəy olur.

Müəllif onun həm daxili, həm də zahir cizgilərini ifadə etməklə bir insan obrazını tam təfsilatı ilə vermiş olur. Məsələn, kitabda müəllif onun zahir portretini yaradaraq yazır ki, ucaboşlu, iri, aydın gözləri, işıqlı üzü, alınna tökülən qara saçları kənardan baxanlara onun qafqazlı olmasını nişan verirdi. Belə bir görkəmə malik olması, səlis rus dilində danışıması, nizam-intizamı Həsən bəyin Moskva mühtində yaşadığı zamanda ətrafdakıların diqqətini cəlb edir. Təbii ki, 1961-ci ildən başlanan Moskva həyatı Həsən bəy Zərdabi həyatına zolaqlarını salmış olur. Onun dünyagörüşünün formalaşması, elmi biliklərə sahib olmasında buranın da öz təsiri kifayət qədərdir.

Moskva Universitetini bitirən, orada elmlər namizədi alimlik dərəcəsinə alan Həsən bəy Məlikovun Realnı Gimnaziyada müəllimlik həyatı, onun hər zaman izzətlə, ehtiramla qarşılanması, elmi biliyinə, darvanışına münasibət artıq hər şeyi demiş olur. Müəllif qəhrəmanını hər zaman ucada tutur. Hər sözü, darvanışında Azərbaycan ziyalısının gücünü, iradəsini, istək və arzularından do-

yə cəmiyyəti yaratmaq üçün imkanlı şəxslərlə görüşməyə qərar verir. İnsanlarla görüşərək, millətin təhsilini hər şeydən üstün tutmağa və xeyriyyə cəmiyyətinə pul verməyə çağırırdı. Bu işə Şamaxı, Gəncə, onun xeyriyyə cəmiyyəti yaratmasını ziyalılar dəstəkləyir və onlar Azərbaycan üçün bunun töhfələr verəcəyinə inanırdılar.


Müəllif yazır ki, daha sonra o, Tiflisə gəlir və orada qohumu Fərəclə görüşür. Fərəc bəy ona gürcülərin, ermənilərin qəzeti olduğu halda, bizim dildə qəzet yoxdur, - deyir. “Bilirsən, Həsən mən istəyirəm bu işi də sən öhdənə götürəsən, elə xeyriyyə cəmiyyəti, məktəb məsələləri ilə yanaşı, həm də bu işlə məşğul olasan”.

“İşığa gedən yol”un ikinci hissəsində müəllif Həsən bəyin qəzet çıxarmaq, maarifçilik ideyaları yaymaq arzusunu qələmə alır: “Mən, nə qədər çətin olsa da, bu işi görməliyəm, bir qəzet açmalıyam. Özü də bu qəzet məhz azərbaycanca, hamının oxuyacağı sadə dildə nəşr edilməlidir”. Müxtəlif yollardan keçən Həsən bəy bu arzusunu reallaşdıraraq, Azərbaycan mətbuatının əsasını qoyur. İsminin qarşısında daha bir novatorcu məfhumunu yazdıra bilir. Əməlləri ilə, millətlə

İşığa gedən yol

“Həyatın boyu səni əhatə edən insanları, yaxınlı-uzaqı, doğmalı-yadlı hər kəsi dinləməklə və insanlara kömək əli uzatmaqla bərabər, qərar qəbul edəndə hər zaman içindən gələn xeyirxah səsi dinlə və onun ardınca get!”

larında qurulan dialoq, eləcə də belə bir şəxsinin davamçısı kimi yetişəcəyi oxucuda şübhə oyatmır. İndi çox balacasan, amma deyəcəklərimi yadında möhkəm saxla, deyir Rəhim bəy: “Həyatın boyu səni əhatə edən insanları, yaxınlı-uzaqı, doğmalı-yadlı hər kəsi dinləməklə və insanlara kömək əli uzatmaqla bərabər, qərar qəbul edəndə, hər zaman içindən gələn xeyirxah səsi dinlə və onun ardınca get!” Elə də olur. Bu xeyirxah səs onu ömrü boyu müşayiət edir. Zəkası, elmi, qabiliyyəti ilə gələcəyin nurlu siması kimi tanınır. Onu elmin yoluna aparən cığırları Sona xanım ardıcılıq və ustalıqla təqdim etməklə Həsən bəy Zərdabi kimi simanın uşaqlıq, gənlik illərini xronoloji baxımdan diqqətdə saxlayır və ardıcılıq içində böyük ziyalını insanlığa, vətənə xidmət və sevgisini, alovlu ürəyini işıqlandırır. Rəhim bəyin “Onu indi evdə saxlamaq, onu gələcəkdə inkişafdan məhrum etmək deməkdir”, - deməsi artıq onun elmi biliklərə yiyələnməsi üçün keçirilən narahatlıqdan xəbər verir. Həsəni Hacı Məhəmmədin mədrəsəsində təhsil almağa qoyurlar. Həsən isə mədrəsədə təhsil almaq istəmir. Ərəb-fars dillərini öyrənilən babasının illərlə topladığı, atasının uzaq diyarlardan gətirdiyi kitabları oxumağı bacaracağı təqdirdə, onun mədrəsədən uzaqlaşdırılacağı bildirilir. Sona xanımın təfəkküründən doğan fikirlər bu ziyalının gerçək həyatının maraqlı boylarla təqdiminə təkan vermiş olur. Atasının “Sən mənim arzularımın əkinçisi olacaqsan”, - deməsi onu gələcəyinə bəslənən ümidlərin böyüklüyünü əks etdirir. Xronoloji ardıcılıqla hadisələrin fəvqündə onun keçdiyi ömür və həyat yolunu vərəqləyən Sona xanım 1852-ci ilin yay fəslini xatırladır. Oxucunun artıq Həsən bəylə ilk tanışlığından 4 il ötmüşdür, Həsənin Şamaxıda açılan dördüncü rus məktəbində təhsil almasını zamanın tələbi baxımından zəruriliyini qeyd edən atası onun belə məktəbdə oxumasının gələcək üçün böyük mahiyyət kəsb edəcəyini yaxşı dərk edir. Ata onun rus dilini öyrənməsini, dünya elmlərini dərinləndirən mənimsəməsini bütün Zərdab



ğın işığı verməyə çalışır və əsər boyu da buna nail olur. O öz azərbaycanlılarının elmi, savadlı olması üçün gücünü ortaya qoyur. Qonşu xalqlarla müqayisədə azərbaycanlıların yüksəkdə olması üçün çalışır. Fəaliyyətdə olan erməni, gürcü xeyriyyə cəmiyyətlərinə hər il Bakıda nə qədər pul yığıldığını öyrəndəndən sonra özünə gələ bilməyən Həsən bəy xeyriyyə cəmiyyətinin yaradılması məqsədini qarşıya qoyur. Müəllif yazır ki, onun üçün ciddi bir işi görməkdən, təvəqqe etməkdən çətin bir şey olmasa da millətin savadı, gələcəyi üçün bu yolu seçir. “Bakıda yerli gürcülərin, ermənilərin, rusların, yəhudilərin və başqalarının yaratdığı xeyriyyə cəmiyyətlərinin oxutdurduqları uşaqların sayı yüzlərdədir. Bizim azərbaycanlıların isə nə ayrıca bir məktəbi, nə də belə məktəblər açacaq, həmin məktəblərdə uşaqların təhsilini təşkil edəcək bir cəmiyyətimiz var”. Müəllif göstərir ki, elinin gələcəyi üçün çalışdığından xeyriyyə

sevgi və qayğısı ilə. Bu qəzet insanların gözünün açılmasına, maarifçilik ideyalarının təbliğinə töhfələr verir və onun sorağı uzaq ölkələrdə eşidilir. Müəllif maraqlı doğuran məqamlara toxunaraq, Nəcəf bəyin Həsən bəyə yazdığı məktubunu oxucusuna təqdim edir. Yazır ki, Fransa Konsulluğunun jurnalist əməkdaşı Bakıda çıxan ana dilli “Əkinçi” qəzeti, onun əməkdaşları haqqında material hazırlamaq istəyir. Nəcəf bəy məktubunda qeyd edir ki, fransız müxbirlə söhbət əsnasında Azərbaycanın Mirzə Fətəli və Həsən bəy kimi maarifçilərdən söhbət açarkən, onlarda ciddi maraq oyadıb.

Sona xanım Həsən bəyin çətin günləri, ailəsində nümunəvi mühitin hökm sürməsini, ailə üzvlərinin ona kömək, arxa olduğunu belə, diqqətdən qaçırmayaraq, bu münasibətlərin fonunda Həsən bəy Zərdabi dünyasını işıqlandırır.

Əsərin sonunda Sona xanım ziyalının “Füyuzat”ın bağlanması keçirdiyi sarsıntıyı ürək ağrısı ilə qələmə alır. Bu hadisənin onun səhhətinə daha da pis təsiri göstərdiyini yazır. Çünki Həsən bəy “Füyuzat”ı bütün müsəlman-türk dünyası üçün, önəmli bir tribün kimi qiymətləndirir. Onun milli mətbuatımıza yeni bir üslubun, romantizm üslubunu gətirdiyini deyir Həsən bəy.

Səhhətinin ağır olduğu bir zamanda belə, yenə də onu narahət edən düşüncələr tərk etmir. Müəllif onun son mənzilə yola salındığı zamanı qələmə alarkən belə yazır: “Son mənzilə yola salınan Həsən bəyin cənazəsini də, ömrü boyu öz qəlbində ağırlığını daşıdığı, dərindən çəkdiyi insan seli də sanki bu işıq və nur qapısı müşayiət edirdi... Həsən bəyin övlia ruhu zühur edərək, işıq şəklində, nura çevrilərək minilliklərə doğru irəliləyirdi və insanların çiyində daşınan cismani cənazədən xeyli irəlində gedirdi”.

Bəli, bir işıqlı ziyalı üçün belə bir əsər Həsən bəy Zərdabi əməllərinin nurundan qaynaqlanır.



Yeni baxışlı müxalifət radikalları necə çıxdaş edir?

RÖVŞƏN

rovsen.rasulov@mail.ru

Artıq bir faktdır ki, Azərbaycanın daxili siyasi həyatında ənənəvi müxalifət kimi təqdim olunan siyasi düşərgənin fəaliyyəti ictimai rəydə yox səviyyəsində qiymətləndirilir. Bunun nəyə görə baş verməsi, səbəbləri və nəticələri barədə hazırkı dövrə qədər bir çox məsələlər haqqında qeydlər olunub. Ona görə də yenidən həmin məsələlər barədə xatırlatmalar etməyə ehtiyac da duyulmur. Lakin ortada daha məqamlar nəzərə çarpır.

Bu məqamlar ölkənin siyasi mühitində "yeni müxalifət" kimi təqdim olunan siyasi təşkilatların ənənəvi və radikal-dağıdıcı xarakterli müxalifəti arenadan çıxdaş etməsidir. Məsələn, ölkənin daxili siyasi mühitində Razi Nurullayevin sədri olduğu və Ə.Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) alternativ yaradılan AXCP-nin, Qubad İbadoğlunun liderliyi ilə Müsavatdan ayrılan və özəlliklə sabiq müsavətlərin cəmləşdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR), digər sabiq müsavətçi Tural Abbaslının təsis etməyə hazırlaşdığı "Ağ Partiya"nın, eləcə də sədri İlqar Məmmədovun həbsdə olmasına rəğmən REAL hərəkatının fəaliyyətləri aşkar şəkildə AXCP, Müsavat, "Ümid", ADP, VHP, KXCP, VIP, AMİP, ALP, ALDP və s. kimi ənənəvi düşərgə partiyalarını kölgədə qoymaqdadır. Bu partiyalar aşkar şəkildə məğlubiyyət və siyasi iflas dövrünü yaşadıklarını inkar etməsələr də, ortada olan faktların hər biri, məhz bu cür düşünməyə zəmin yaradır. Uzun illər həmin partiyaların didişmələri, çarpışmaları və müxalifətin "anası" olmaq uğrunda, hətta şillə-təpikli savaşa qalxmaları nəticədə etibarilə sözügedən vəziyyətin yaranmasına səbəb olub. Ona görə də parçalanmalar və qopmalar, xüsusilə həmin partiyalar daxilindən olan ayrılımlar yeni müxalif qüvvələrin səhnəyə çıxmasına səbəb oldu. Bu qüvvələr isə, söz yox ki, çıxışları şinelləri bəyənmeməklə yanaşı, yeni müxalifət doğmaşması tendensiyasından çıxış etməyə başlayıblar. Etiraf naminə deyə bilərik ki, yeni yaranan müxalif güclər qətiyyətlə radikalizmi, dağıdıcılığı, dövlət maraqlarına qarşı çıxmaq kimi ucuz təkəkkürü rədd edir. Bunun əvəzində isə, Azərbaycanın müxalifət səhnəsinə necə deyirlər, yeni ab-hava gətirməyə çalışırlar. Düzdür, hələ ki, ciddi uğurlara və nəticələrə gəlinməyə də, ədalət naminə etiraf edə bilərik ki, yeni müxalifət konsolidasiyalarına, kompromislərə getməkdən çəkinmir və iqtidarla dialoqa qatılmaq marağından çıxış edirlər.

Radikallar isə, öz köhnə və açığı desək, zəhlətökən ənənələrinə sadiq qalaraq, eyni şablon üslubundan çıxış edirlər. Yeni yaranan müxalifət isə, bu şablonçuluqdan kənar qalmağı üstün tutur və nəticədə etibarilə ənənəvi müxalifətin siyasi məhvinə sürətləndirir. Hər halda, lazımsız, radikal təkəkkürlü, dağıdıcı xarakterli, küçə uşağı düşüncəsi ilə fəaliyyət göstərən müxalifətdənsə, konstruktiv, dialoqlara üstünlük verən, tənqidini normal şəkildə etməyi bacaran müxalifətin olması daha yaxşıdır. Bu, həm də "ölkəyə müxalifət lazımdır, lakin bu müxalifət dövlət maraqlarını şəxsi mənafehlərinə qurban verərək, əzib keçməməlidir" prinsipin də qorunub-saxlanmasına zəmin yaradır. Çünki demokratik Azərbaycanda demokratiya prinsipləri qorunur. Hər halda, normal müxalifətin yaranması və siyasi fəaliyyəti də belə qənaətə gəlməyə əsas verir.

YAP Səbail rayon təşkilatı idarə heyətinin iclası keçirilib



Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin geniş iclası keçirilib. YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev tədbiri açaraq, gündəlikdə duran məsələlər barədə məlumat verib, iclasda təşkilatın ilin birinci yarısındakı fəaliyyətinin yekunlarının müzakirə olunacağını bildirdi.

Sonra YAP Səbail rayon təşkilatı tərəfindən 2016-cı ilin birinci yarısında görülmüş işlər, keçirilən tədbirlər barədə videotəqdimat olub.

Təqdimatdan sonra çıxış edən Ş.Hacıyev ilin birinci yarısında YAP Səbail rayon təşkilatının ərazi ilk təşkilatları ilə birgə səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Rayon təşkilatının sədri dünyada, o cümlədən Avropada və regionda yaşanan böhran, baş verən mün-

şafın təmin olunduğunu, Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artdığını və bunun sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münafişesinin həlli istiqamətində danışıqların intensivləşdiyini vurğulayıb. Bildirib ki, ölkəmizdə güclü xalq-iqtidar həmrəyliyinə mövcud olmasını aprelin əvvəllərində cəbhədə baş verən döyüşlərdə Azərbaycan Ordusunun uğurları və xalqımızın yüksək əhval-ruhiyyəsi bir daha nümayiş etdirdi.

Iclasda YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini Muxtar Na-



qışələr fonunda Azərbaycanın mətin addımlarla irəlilədiyini diqqətə çatdıraraq, onu da vurğulayıb ki, bu nailiyyətin əsasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması durur.

Ş.Hacıyev ölkəmizdə mükəmməl hüquqi bazanın yaradıldığını, dinamik inki-

şiyev çıxış edərək, birinci yarımda əldə olunan nailiyyətlərdən, habelə qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlərdən danışıb.

Sonda bir sıra ərazi ilk partiya təşkilatlarının hesabat məruzələri dinlənilib və təşkilatı məsələlər müzakirə edilib.

R.HÜSEYNOVA

Daha 2557 dərman vasitəsinin qiyməti təsdiqləndi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. SİA Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Kətibliyinə istinadən xəbər verir ki, iyunun 30-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və daha 2557 dərman vasitəsinin qiyməti təsdiqlənib. Ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 9632 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq olunub. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 99 faizini təşkil edir. Bunlardan 7300 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2332 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək.

2016-cı il sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.

Həyata keçirilən siyasətə uyğun olaraq, qiymətləri yeni tənzimlənməmiş 2557 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb. Belə ki, 29 faizinin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11 faizinin qiyməti 3 dəfədən çox, ümumilikdə 90 faizinin qiymətləri endirilib.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron kanalı istismar idarəsinin "Azərsu" ASC-yə verdiyi suyun topdansatış tarifi qüvvədə olma müddəti 2016-cı il oktyabrın 1-dək müəyyən edilib.

Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın qərarları" və "Dərman vasitələri" bölmələrində yerləşdirilib. (keçid:<http://tariff.gov.az/documents/DVA.pdf>).



"Universitetlərdə gəlirlərin 80%-i əmək haqqı fonduna yönəliir"

Ümumilikdə, universitetlərdə pedaqoji kadrların əmək haqlarına aid olan xərc 80% təşkil edir". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərinin təqdimatında bildirib: Onun sözlərinə görə, ali təhsil sisteminə gəlirlər və xərclərə baxdıqda, universitetlərə mədaxil olan gəlirlərin 80%-i əmək haqqı fonduna yönəliir: "Məsələn, ali məktəblərə bütövlükdə təhsil haqqı kimi daxil olan 100 manat vəsaitin 80 manatı müəllim, professorların ödənişinə yönəliir. Ali məktəb arasında bu rəqəmlər dəyişə bilər. Digər faizlər hesabına ali məktəblərdə əsaslı təmir, maddi texniki bazanın maliyyələşdirilməsi və digər işlər həyata keçirilir. Belə olduğu halda Təhsil Nazirliyinin təşəbbüsünə qoşulan ali məktəblər sosial layihədə iştirak edərək tələbələrə təhsillərini davam etdirmək imkanı yaradırlar".

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib



Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tərəqqiyə nail olduğu vurğulanıb. Həmçinin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması daim diqqətdə saxlanılaraq, qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən ötən il "Vətəndaşların müraciətləri haqqında" yeni Qanunun qəbul olunması qeyd edilib. Bildirilib ki, Azərbaycan Prezidentinin 2016-cı il 23 iyun tarixli fərmanları ilə vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması və nəzarətin həyata keçirilməsinə dair yeni Qaydalar təsdiq edilib. Eyni zamanda, Qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyət tədbirləri müəyyənəndirilib.

İclasda yeni normativ aktların icrası üzrə tədbirlər müzakirə edilib, həmin vacib sənədlərin ədliyyə işçiləri tərəfindən dərinləndirilməsi, mütəşəkkil və dürüst icrası, onların tələblərinə dönmədən əməl olunması üzrə konkret tapşırıqlar verilib. Diqqətə çatdırılıb ki, yeni qanunvericiliyin tələblərinə uyğun olaraq, nazirlikdə vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi təkmilləşdirilir, cari ildə daxil olmuş 24 min müraciətə baxılıb. Həmçinin nazirliyin rəhbərliyi tərəfindən 1000-dək vətəndaş, o cümlədən səyyar qaydada qəbul olunub.

Eyni zamanda, ədliyyə orqanlarının digər fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlər müzakirə olunub, məhkəmə qərarlarının icrası, istintaq, notariat və vətəndaşlıq vəziyyəti aktları sahəsində, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, infrastrukturun müasirləşdirilməsi, beynəlxalq əməkdaşlıq üzrə görülmüş önəmli tədbirlər qeyd edilib.

Kollegiya iclasında növbəti yarım il üçün əsas prioritetlər, o cümlədən regional və yerli ədliyyə qurumlarının işinin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə əlavə tədbirlərin görülməsi, vətəndaşların daha çox təmasda olduğu ədliyyə qurumlarında məmnunluğun yüksəldilməsi, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi, ədliyyə işçilərinin peşə hazırlığının artırılması, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi üzrə və digər konkret tədbirlər müəyyənəndirilib.

İclasda, həmçinin nazirlikdə kadrlarla işə dair hesabat dinlənilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qulluqçuları qarşısında qoyduğu əsas meyarlar daim rəhbər tutulmaqla son 10 ildə ədliyyə orqanları hazırlıqlı, mənəvi cəhətdən saf kadrlarla komplektləşdirilərək 5500-ə yaxın mütəxəssis işə qəbul edilib. Dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərin işlə təminatı xüsusilə diqqətdə saxlanılır. Hazırda ədliyyə orqanlarında çalışan işçilərin təxminən yarısını gənclər təşkil

edir.

Qulluğa qəbul prosedurları da xeyli sadələşdirilib. Test imtahanında iştirak etmək üçün elektron qaydada ərizə ilə müraciət etmək kifayətdir və müsabiqələr mütəmadi xarakter daşıyır. Eyni zamanda, Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunaraq uğur qazanan namizədlər icbari təlimə cəlb edirlər.

Həmçinin vurğulanıb ki, kadrların potensialından səmərəli istifadə olunması məqsədilə təkcə ötən il 330 nəfər vəzifədə irəli çəkilib, rotasiya prinsipi ilə 100 nəfərin iş yeri dəyişdirilib. Ümumiyyətlə, son illərdə 150-dək əməkdaş yuxarı dövlət hakimiyyəti orqanlarına, həmçinin rəhbər vəzifələrə irəli çəkilib, hakim təyin olunublar.

Kollegiya iclasında bu sahədə görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr də müzakirə olunub. Kadr potensialının gücləndirilməsi, mövcud vakansiyaların çevik doldurulması, ədliyyə işçilərinin nəzəri bilik və peşə hazırlıqlarının artırılması, məsuliyyət hissəsinin yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması və s. üzrə aidiyyəti tapşırıqlar verilib. Bununla yanaşı, iclasda son vaxtlar qəbul olunmuş mühüm qanunvericilik aktları ilə nazirliyə həvalə olunmuş yeni səlahiyyətlərin dürüst və layiqincə yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Habelə ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələrinə və statistik hesabat formalarının təkmilləşdirilməsi məsələlərinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkədə terror aktı nəticəsində həlak olanların xatirəsi anılıb

İstanbulun Atatürk Hava Limanında törədilmiş və çoxsaylı insanın ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb. AZƏRTAC xəbər verir ki, iyunun 30-da Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov səfirliyə gələrək



Türkiyə xalqına başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun jurnalistlərə müsahibəsində deyib: "Türkiyədə törədilmiş terror aktlarından sonra bizimlə həmrəylik nümayiş etdirən Azərbaycan Prezidentinə və xalqına minnətdarıq. Hər dəfə Azərbaycan dövləti və xalqı Türkiyə ilə həmrəyliyi ən güclü şəkildə nümayiş etdirib. Azərbaycan Türkiyənin sevinci ilə yanaşı, onun kədərini də bölüşür. Prezident İlham Əliyevdən aldığımız başsağlığı məktubu, eyni zamanda, qardaş Azərbaycan xalqının göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir. Biz bu həmrəyliyi görməkdən çox məmnunuq". Səfir vurğulayıb ki, terrorizm təkcə Türkiyənin deyil, bütün bəşəriyyətin problemi. Terror aktlarının hədəfi də bütün insanlıqdır. Ona görə də dünya ictimaiyyəti terrorizmə qarşı birlikdə mübarizə aparmalıdır. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun, ictimaiyyətin nümayəndələri gün ərzində səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazıblar.

İyulun 1-nə USD/AZN rəsmi məzənnəsi 1,5425 səviyyəsində müəyyən olunub



Azərbaycan Respublikası Mərkəzi Bankının iyulun 1-nə USD/AZN rəsmi məzənnəsi 1,5425 səviyyəsində müəyyən olunub. Bu barədə Mərkəzi Bankdan AZƏRTAC-a verilən məlumatda bildirilir.

"Cənub Qaz Dəhlizi" layihələrinə ARDNF-dən 736,9 milyon dollar vəsait yönəldilib

2014-2015-ci illər ərzində "Cənub Qaz Dəhlizi" layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə Dövlət Neft Fondundan (ARDNF) ümumilikdə 736,9 milyon ABŞ dolları və yaxud 732,8 milyon manat vəsait yönəldilib. AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2015-ci il üzrə hesabatında məlumat verilir. Qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində olan və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) təsis edilib. Sərəncamın 2.1.-ci bəndi ilə QSC-nin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb. 2015-ci ildə QSC-nin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə ARDNF tərəfindən 692,9 milyon manat və yaxud 685,9 milyon ABŞ dolları məbləğində vəsait İqtisadiyyat Nazirliyinin hesabına köçürülüb.



XİN sözcüsü ATƏT sədrinin səfərini şərh etdi

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank -Valter Ştaynmayerin Ermənistanda Bako Saakyan ilə görüşünü şərh edib. XİN sözcüsü SİA-ya bildirib ki, Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank -Valter Ştaynmayerin Bako Saakyan ilə görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyır: "Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcəkdir. Həmçinin, məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqəsi ilə tanış olacaq".



Şahin Mustafayev vətəndaşları qəbul edəcək

İyulun 1-də iqtisadiyyat naziri Şahin Mustafayev Lənkəran şəhərində Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edəcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Lənkəran şəhəri, Heydər Əliyev Xatirə Parkı) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan alınmaları üçün nazirliyinoffice@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257- 60- 90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Çağrı Mərkəzi, nazirliyin Lənkəran regional bölməsi (ünvan: Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi, 3, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025) 255 10 71, (050) 235 01 07, elektron poçt ünvanı: chinqiz.mammadov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Bu il aprelin əvvəllərində cəbhədə baş verən məlum hadisələrdən sonra Ermənistan rəhbərliyinin xalq arasında mövqeləri əhəmiyyətli dərəcədə sarsılıb. Həm indiki Ermənistan iqtidarına, həm də onun nəzarətində olan Dağlıq Qarabağın separatçı rejiminə erməni cəmiyyətində yaranan narazılığın miqyasının daha da genişlənməsi müşahidə olunur. Belə vəziyyətdə çevrilişə cəhd edən ermənilərin sayı artır. Proseslərin gedişindən belə görünür ki, çevrilişə ilk cəhd işğal altındakı separatçı rejimdən başlanıla bilər. Hər halda, qondarma "DQR"-in keçmiş "müdafiə naziri", bu günlərdə müəmmal şəkildə Moskvadan Yerevana dönmə, buradan da Qarabağa gələn Samvel Babayanın və tərəfdarlarının atdığı addımlar bu qənaətə gəlməyə əsas verir.

rejimdə təmsil olunmasının arxasında da məhz Robert Koçaryanın durduğuna dair erməni mediasında iddialar gəzir. Babayanın Ermənistanda müsahibələrinin dərc olunduğu kütləvi informasiya vasitələri də Koçaryan tərəfindən maliyyələşdirilir.

Bu səbəbdən də Dağlıq Qarabağdakı separatçı rejim və eləcə də Yerevan Babayanı ciddi təhlükə hesab edərək onun yenidən hakimiyyəti ələ almaq söylərinə güc yolu ilə cavab verir. Çünki əslində, Serj Sarkisyan iqtidarı da bilir ki, separatçı rejimi nəzarətdən buraxsa, onda mövqeləri daha da zəifləyəcək və çox qısa müddətdə devriləcək. Samvel Ba-

ki, bu vəsaitlərin tapılması mümkündür. Bunun üçün isə onların öz üzərindəkilərə yüngülcə boylanması lazımdır.

Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan İsrailin raket hücumundan müdafiə sistemində malikdir: "Əgər bir nəfər desə ki, dünyada bu cür sisteme malik olan üç ölkə var, mən deyərəm ki, Azərbaycan raket hücumundan müdafiə sistemində malik 4-cü dövlətdir. Məni fikirlərimə görə qınayırlar. İndi deyir görək kim köhnədir? Mən, ya onlar? Əgər onlar belə adi şeyləri belə bilmirlərsə, daha nə barədə danışmaq? Ya da bilirlər, amma sizi aldadırlar. Əgər bilmirlərsə, bu daha pisdir. Amma əgər bilir və aldadırlarsa, deməli, onlar parazitlərdir".

O bildirib ki, Azərbaycan böyük miqdarda silahlar alır və müharibəyə hazırlaşır: "Qarşı tərəf artilleriyaya, raket və hərbi-hava qüvvələrinə xüsusi diqqət yönəldir ki, bununla da təmas xəttindəki er-

Ermənistan yeni çevriliş astanasında

Bundan əvvəl isə Samvel Babayan Ermənistan mediasına müsahibəsində aprel döyüşləri zamanı Azərbaycan Ordusunun iki briqadasının cəmi bir saata ermənilərin müdafiə xəttini yardığını deyib. O bildirib ki, Ermənistan nə insan, nə də maddi resurslara görə Azərbaycanla ayaqlaşma bilməz və bu gedişlə Azərbaycan əsgərləri gəlib Yerevanda çay içəcəklər.

Qarabağa gələn Samveli burada yüzlərlə tərəfdar qarşılayıb və onun separatçı rejimdə yenidən "vəzifəyə" gətirilməsi tələb olunub. Aksiyaçılar separatçı rejimin rəhbəri Bako Saakyandan Babayanı qəbul etməyi və "müdafiə naziri" vəzifəsini ona verməyi tələb ediblər. Lakin Yerevandan gələn göstərişdən sonra Samvel Babayanın tərəfdarlarına qarşı güc tətbiq edilib və onlar fiziki zorakılığa məruz qalıblar.

Babayanın tərəfdarı, deputat Ayk Xanumyanın döyülməsi isə daha geniş rezonans doğurub. Bildirilir ki, Samvel Babayanın Qarabağa qayıtmasını geniş işıqlandıran və sabiq xarici işlər naziri Vardan Oskanyana bağlı olan "Civil-Net" saytının əməkdaşı Xanumyanla "Ermənistan" otelində müsahibə almaq üçün görüşməliydi.



Deputat otelə çatanda hərbi geyimli bir neçə nəfər onu saxlayıb, maşına oturdub və naməlum istiqamətə aparıb. Jurnalist bu səhnəni mobil telefonla çəkəndə, hərbi geyimlilər telefonu əlindən alıblar və kadrları siliblər.

Digər iddiaya görə, Xanumyan "dördgünlük müharibə"dən sonra qondarma rejimi sərt tənqid etməyə başlayıb. Hətta Serj Sarkisyanın işğal olunmuş Qarabağətrafi rayonları güzəştə getməklə bağlı

təkliflərinin qəbul edilməsinin tərəfdarı kimi çıxış edib. Bu da ona baha başa gəlib. Burada bir vacib məqam da qeyd edək ki, Xanumyan həm də Ermənistanın sabiq prezidenti Robert Koçaryana yaxın adamdır. Koçaryan mövqelərini gücləndirmək üçün Sarkisyanın Dağlıq Qarabağdakı əsas adamı olan Bako Saakyanı zərərsizləşdirməyə, bu da olmasa, onun siyasi aktivliyini minimum səviyyəyə endirməyə çalışır.

Samvel Babayanın separatçı

bayan isə ona qarşı kampaniyanın mahiyyətini anlamadığını bildirir: "Mən Qarabağa hansısa siyasi post tutmaq üçün gəlməmişəm, keçmiş vəzifələrim məni maraqlandırmır".

Babayan onu da bəyan edib ki, ölkəsində lazımı silahların alınması üçün vəsait yoxdur: "Mən ölkəmizin iqtisadiyyatının vəziyyətini çox gözəl bilərəm və nə isə təklif edəndə də təqribi rəqəmlər gətirərəm. Eyni zamanda onu da bilərəm

məni mövqelərini, habelə şəhərlərini və kəndlərini yerlə bir edə bilərlər".

Beləliklə, baş verənlər göstərir ki, Samvel Babayan Dağlıq Qarabağ kartı vasitəsi ilə Ermənistanda yeni siyasi oyunun fəal iştirakçısına çevrilib. Bu oyun isə Ermənistanda yeni çevrilişin baş verə biləcəyini qətiyyətlə istisna etmir.

Elçin Cəfərov
Newtimes.az



Ötən il Neft Fondu Bakı-Tbilisi-Qars layihəsinə 61,5 milyon manat ayırıb

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il büdcəsindən 51,5 milyon ABŞ dolları və ya 61,5 milyon manat vəsait yönəldilib. AZƏRTAC xəbər verir ki,

bu barədə ARDNF-in 2015-ci ildəki fəaliyyəti və maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatında məlumat verilir. Hesabatda bildirilir ki, ümumilikdə 2007-2015-ci illərdə bu layihənin maliyyələşdirilməsinə ARDNF tərəfindən 588,1 milyon ABŞ dolları (485,7 milyon manat) həcmində vəsait ayrılıb. Əsas məqsədi Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirmək, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Avropa və Asiyaya çıxarılmasını təmin etmək olan layihə çərçivəsində Türkiyənin ərazisində 76 kilometr və Gürcüstanın ərazisində 26 kilometr uzunluğunda olan Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi və Gürcüstan ərazisində 160 kilometr uzunluğunda Axalkalaki-Marabda yolunun reabilitasiya-rekonstruksiyası işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

İyulun 5-dək Türkiyəyə alınmış aviabiletlər dəyişdirilə və qaytarıla bilər

İstanbul Atatürk Hava Limanında baş vermiş terror aktı ilə əlaqədar "Azərbaycan Hava Yolları"nın iyulun 5-nə qədər Türkiyə istiqamətindəki uçuşlarına öncədən aviabiletlər əldə etmiş sərnişinlər (onların istekləri əsasında) həmin aviabiletləri geri qaytara bilərlər. AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənki deyib. O bildirib ki, sərnişinlər aldıkları aviabiletini iyulun 15-nə kimi istedikləri tarixə pulsuz



“Multikulturalizm Azərbaycanda həyat tərzini kimi: milli və dini dəyərlər” adlı növbəti Beynəlxalq Multikulturalizm Yay Məktəbi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldığı iki ildən artıq müddət ərzində Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanınması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirməkdədir. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir.

Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Mütəmadi olaraq təşkil olunan beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq məhəbbətə çevrilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən “SƏS” qəzetinə verilən məlumata görə, növbəti “Multikulturalizm Azərbaycanda həyat tərzini kimi: milli və dini dəyərlər” adlı Beynəlxalq Multikulturalizm Yay Məktəbi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 18-27 iyul tarixlərində fəaliyyətə başlayacaq.

Yay məktəbində Çin, İndoneziya, Nigeriya, Almaniya, Polşa, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Yəmən və İrlandiyanın 18 universitetdən 40-dan artıq tələbənin iştirak edəcəyi gözlənilir. Azərbaycanın universitetlərindən də yay məktəbinə 20 tələbə qatılacaq. Beynəlxalq Multikulturalizm Yay Məktəbi Bakı şəhəri ilə yanaşı, Qəbələ, Oğuz, Şəki və Qaxda fəaliyyət göstərəcək.

Yay məktəbi ərzində iştirakçıların Azərbaycanda yaşayan müxtəlif dini və etnik icmaların rəhbərləri, görkəmli dövlət və din xadimləri ilə görüşləri planlaşdırılıb.

Yay məktəbinin müdavimləri “Azərbaycançılıq və etnik rəngarənglik”, “Terror multikulturalizmə qarşı”, “Azərbaycan multikulturalizminin tarixi: maddi-mənəvi dəyərlər”, “Multikulturalizm Azərbaycan musiqisində”, “Azərbaycan dini müxtəliflik” mövzularında mühazirələr dinləyəcək, İsmayılıda yerli gənclərin iştirakı ilə “Dünya ölkələrində multikulturalizm modelləri” adlı dəyirmi masada iştirak edəcəklər. Yay məktəbi ərzində tələbələr Şəhidlər Xiyabanı və Fəxri Xiyabana, İçərişəhərə, Nic qəsəbəsinə, molokanların kompakt yaşadığı İvanovka qəsəbəsinə, Kiş kəndinə - Qafqaz Albaniyası abidələrinin yerləşdiyi məkanlara, Lahıca, Şəkidəki Xan Sarayı Kompleksinə, Karvansaray, Kürmük Məbədinə, Oğuzda “Cuhudlar Məhəlləsi”nə, Yuxarı və Aşağı məhəllə sinaqoqlarına, Qəbələdə Tufandağ Yay-Qış Turizm İstirahət Kompleksinə səfərləri də nəzərdə tutulub.

Yay və qış məktəbinin əcnəbi iştirakçıların timsalında artıq xaricdə Azərbaycana sevmən, haqq işini dəstəkləyən lobbi formalaşmış. Xarici universitet tələbələrindən Azərbaycan multikulturalizminə öz gözləri ilə şahid olmaları, onların bununla bağlı xarici mətbuat orqanlarında mütəmadi olaraq yazılarla, məqalələrlə çıxış etmələri artıq öz bəhrəsini verir. Bu gün dünyada Azərbaycan multikulturalizmi nəinki tanınır və qəbul edilir, artıq araşdırma və tədqiqat predmetinə çevrilib.

NƏZAKƏT

Politoloq: “Terror hadisələrində mütləq ikinci qüvvənin əli var”



“Məndə heç bir şübhə yoxdur ki, İstanbulda Atatürk Hava Limanında və Mardində baş verən partlayışlar müəyyən dairələrin təhriki ilə həyata keçirilən terror aktlarıdır. Terror hadisəsini İŞİD boynuna götürsə də, onun tam iştirakını təsdiq etmək mümkün olmayıb. Ona görə, güman edirəm ki, bu, Türkiyəni təklmək siyasətinin bir hissəsidir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, terror hadisələrində Türkiyənin bəzi dövlətlərlə münasibətlərinin normallaşmasını istəməyən qüvvələrin barmağı var: “Terror hadisələri məhz Türkiyənin Rusiya və İsrailə münasibətlərini normallaşdırdığı vaxt törədildi. Ciddi şəkildə qorunan hava limanına basqın edib, belə böyük terror aktını həyata keçirmək İŞİD və ya PKK kimi terror təşkilatlarının təbahiyyəsinə görə iş deyil. Burada mütləq ikinci bir qüvvənin əli var”.

Əli Orucov: “Etibar Məmmədovun AMİP sədri olması gündəmdə deyil”



“Ümumiyyətlə, Etibar Məmmədovun Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) sədriyə qayıtması gündəmdə deyil”. Bunu SİA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib. AMİP rəhbərinin sözlərinə görə, Etibar Məmmədov partiyanın lideridir və ən yüksək statusdadır. AMİP-in qurultayının gecikməsinə gəlincə isə bu, sırf texniki xarakter daşıyır. Sentyabr ayı ərzində qurultay baş tutacaq. Təbii ki, bunun üçün ilk növbədə partiyanın Mərkəzi Şurası çağırılmalıdır. Ümumiyyətlə, qurultay geniş səlahiyyətlərə malikdir. Orada bir çox məsələlər müzakirə oluna bilər. Partiyanın sədri seçiləcək, təşkilati məsələlərə baxılacaq, partiyanın nizamnaməsinə, proqramına dəyişikliklər olacaq”.

YAP Gənclər Birliyi Türkiyə xalqının acısına şərik çıxıb

Dünya YAP Gənclər Birliyinin bir qrup fəal üzvü İstanbul Atatürk Hava Limanında baş vermiş faciə ilə əlaqədar qardaş Türkiyə xalqının acısına şərik çıxaraq, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı vermək üçün Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında toplaşmışdılar. Terrorizm təkcə Türkiyəni deyil, bütün bəşəriyyəti bürüyən problem olduğundan dinindən, dilindən asılı olmayaraq, hər kəs buna etirazını bildirməlidir. Gənclərin göstərdiyi bu həmrəylik Azərbaycan dövləti və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsinə daha bir bariz nümunəsidir. Gənclər qardaş ölkənin sevinci ilə yanaşı, onun kədərinə də şərik olduqlarını göstərərək, terrorizmə qarşı mübarizədə onların hər zaman yanında olacaqlarını nümayiş etdirmişlər.

N.ƏLƏDDİNQIZI



YARAT Müasir İncəsənət Məkanı “Zamanın izləri” adlı səyyar sərgini təqdim edəcək

8 iyul - 10 sentyabr tarixində YARAT Müasir İncəsənət Məkanı “Zamanın izləri” adlı səyyar sərgini Qax Dövlət Rəsm Qalereyasında təqdim edəcək. Sərgidə YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasından olan foto və videoəsərləri göstəriləcək. Sənən Ələsgərovun “Sadəliyin şəffaflığı” adlı əsərlər silsiləsi yarım-şəffaf zərifliyə nail olmaq istəyən pleksiqlas üzərindəki epizodları təsvir edir. Olqa Çernişovanın “Ekranlar” adlı əsərlər silsiləsi onun Rusiyadakı həyatının efemer və tanışı anlarının ekranlaşdırılmasıdır. Rəsam onun həyat, assosiasiya oyunları və sosioloji araşdırmalar haqqında poetik düşüncələri ilə bu videoları üst-üstə qoyur. Fərid Rəsulov “Ətalet” adlı video əsərində Qurban Bayramı ərəfəsində ümumi ətkəsmə təcrübəsini ekranlaşdırmışdır.

Sərgi daha irimiqyaslı və kəskin mövzuları təqdim etmək məqsədilə sadə üsulların istifadəsini vurğulayır. İlk Hüseyinovun “Rəngi xatırlayaraq” fotosilsiləsi rəssamın doğma şəhəri olan Gəncə şəhərinin gündəlik reallığını əks etdirir.

Nevin Aladağın “Beş daş oyunu” rəssamın anasından Cənubi Almaniya böyüdü-yü vaxtda öyrəndiyi qədim Mərkəzi Asiya oyununu təsvir edir. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə və yaddaş mövzusunun və mədəni identikliyin ayınlar vasitəsilə necə ötürüldüyünü tədqiq edir.

ZÜMRÜD

Vüqar Bayramov: “Dolların bahalaşması istisna edilmir”

“Manatın ucuzlaşması dollara tələbin yüksəlməsi ilə bağlıdır. Bildiyiniz kimi bankların auksionlarda xarici valyutaya tələb kifayət qədər çoxdur və hələlik Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən auksiona 50 milyon dollar təklif olunur ki, bu da məzənnənin bahalaşmasına səbəb olur”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, dolların bahalaşması dövlət büdcəsindən olan xərcləmələrə təsir göstərmir: “ARDNF-in dövlət büdcəsinə transferləri manatla olsa da, gəlirləri dollardır. Belə olan halda, Dövlət Neft Fondu dollar ifadəsində qənaət etmiş olur. Bu da onu deməyə əsas verir ki, dolların məzənnəsinin yüksəlməsi istehlak bazarında qiymətlərin artmasına təsir göstərsə də, sosial layihələrin icrasının təxirə salınmasına səbəb olmur”. 3-cü devalvasiya ilə bağlı fikirlərini bildiren V. Bayramlı söyləyib ki, növbəti dövrdə dolların məzənnəsinin mərhələli şəkildə manata nisbətən möhkəmlənəcəyi istisna deyil: “Ümumiyyətlə, Mərkəzi Bank bazarda aparıcı rolunu oynadığı üçün üçün dolların kəskin şəkildə qalxması ilə bağlı nəse söyləmək çox çətindir. Nəzərə alsaq ki, ölkəmizdə üzən məzənnə sistemi olsa da, manatın bahalaşması ilə ucuzlaşması ilə bağlı qərar Mərkəzi Bankdan asılıdır. Mərkəzi Bankın hazırda 14 faizlik marjı var ki, bu da ona proseslərə təsir etmək imkanını verir. Lakin 2 gün öncə kommersiya bankları tərəfindən yarım milyard dollar tələbi birmənalı şəkildə məzənnəyə təsir göstərəcək. Dollara tələbin yüksəldiyini nəzərə alsaq deyə bilərik ki, dollar yaxın müddətdə manata nisbətən möhkəmlənəcək”.

1 iyul 2016-cı il

Nəsimi rayonunda iftar süfrəsi təşkil olunub

Nəsimi rayonunun müxtəlif yaşayış sahələrində İslam dünyasının ən şəfəqli və müqəddəs ayı olan Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal alıb. Növbəti belə bir tədbir rayonun 3-cü mikrorayon ərazisində yerləşən "Qold Baku" Şadlıq Sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibə veteranları, əlilləri, şəhid ailələri, 20 Yanvar və Çernobil Əlilləri və aztəminatlı ailələr - ümumilikdə 400 nəfərin iştirakı ilə keçirilib.



Mərasimdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edənləri salamlayaraq, qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Rayon rəhbəri ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də uğurla davam etdirdiyini, Azərbaycanda tolerantlıq ənənələri daha da möhkəmləndiyini, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunduğunu vurğulayıb.

Ü.ƏSGƏROV



"Yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri"

Bu mövzuda Gəncədə beynəlxalq elmi-praktiki konfrans keçirilib

"Gəncə-2016 Avropa Gənclər Paytaxtı" layihəsi çərçivəsində Gəncə şəhər icra hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin dəstəyi, "Təbiət Dostları" Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə konfrans təşkil olunub.

insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün "Yaşıl iqtisadiyyat"ın dayanıqlı inkişafa söykənəməli olduğunu bildirib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında vurğulayıb ki, bu işlərə bütün dünyada 2008-ci ildən başlanılıb və "Yaşıl iqtisadiyyat"ı inkişaf etdirməklə onun mühüm irəliləyişinə nail olmaq olar.

Nazir müavini əlavə edib ki, "yaşıl iqtisadiyyat"ı inkişaf etdirmək yalnız qəbul olunan sənədlərdən asılı deyil, bunun üçün insanları köməyi də lazımdır. "Təbiət Dostları" Gənclər Təşkilatının sədri Elşən Nur diqqətə çatdırıb ki, "Yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri" adlı beynəlxalq elmi-praktiki konfransın əsas məqsədi gənc alimlər tərəfindən yaşıl iqtisadiyyat və ümumilikdə, davamlı inkişaf mövzusunda bilik və fikir mübadiləsinin aparılması üçün imkan yaratmaqdır. Konfransda 4 fərqli bölmələrə görə elmi-praktiki işlərin təqdimatları və müzakirələri aparılıb.

Rövşən



Konfransda çıxış edən Gəncə şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev "Yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri" adlı beynəlxalq elmi-praktiki konfransın Gəncədə keçirilməsinin müsbət tərəflərindən danışib və

QAT sədri: "Ermənistan birmənalı şəkildə öz mövqeyini qoyur"

"İnanmıram ki, Rusiya xarici işlər naziri (XİN) Sergey Lavrov Fransa XİN rəhbəri ilə hansısa ortaq məxrəcə gəlsinlər. Sadəcə bu kimi görüşlər görüntü xətinə baş tutur. Çünki Fransanın proseslərə heç bir ciddi təsiri yoxdur. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransanın təsir imkanları yox dərəcəsinə düşüb". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. Sədrin sözlərinə görə, heç kimə sırr deyil ki, Fransanın Ermənistanla xüsusi münasibətləri var: "Ola bilsin ki, rəsmi İrəvanı hansısa məsələdə razılığa gətirmək üçün Fransanın təsir imkanlarından istifadə etsinlər. Ümumiyyətlə, Ermənistan heç bir halda hansısa kompromisə getmək fikrində deyil. Ötən gün ATƏT-in sədri, Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer Ermənistanda idi və orada rəsmi İrəvanın XİN rəhbəri Edvard Nalbadyanla görüşdü. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Nalbadyan dedi ki, ümumiyyətlə, danışıqlar masası üzərində Dağlıq Qarabağın hansısa formada Azərbaycanın tərkibində qalması ilə bağlı heç bir müzakirə aparılmır. Yeni burada Ermənistan birmənalı şəkildə öz mövqeyini qoyur".



Kinematografçılar İttifaqı müsabiqə ELAN EDİR



Azərbaycan Respublikası Kinematografçılar İttifaqı "YENİ NƏFƏS-II" adlı qısametrajlı ssenari müsabiqəsi elan edir.

Məqsəd:

Müsabiqə kinematografiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuzaya yeni fikir, yeni nəfəs gətirmək məqsədi ilə keçirilir.

Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanını yaratmaq və bununla da, mövcud rəqabəti gücləndirmək mövqeyi tutur.

Şərtlər:

- Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqəyə ssenarisini təqdim edə bilər.
- Müsabiqəyə istənilən janrdə, bədii, sənədli və animasiya ssenariləri qəbul olunur.
- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmalı və çəkiliş dövründə olmamalıdır.
- Ssenari orijinal, yeni, ekranlaşdırılmamış olmalıdır.
- Qısametrajlı film üçün nəzərdə tutulmuş ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə, üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
- Şrift Courier New, ölçü 12 tələb olunur.
- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
- Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir.
- Hər bir müəllif 3 (üç) ssenaridən artıq təqdim edə bilməz.
- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.
- Ssenarilər 31 iyul 2016-cı il tarixinə kimi Azərbaycan Respublikası Kinematografçılar İttifaqının ünvanına göndərilməlidir.
- Ünvan: Azərbaycan Respublikası Kinematografçılar İttifaqı, Bakı şəh. Səməd Vurğun küç.43/ World Business Center 16-cı mərtəbə

Qaydalar:

Müsabiqənin peşəkar münisflər heyətini Azərbaycan Respublikası Kinematografçılar İttifaqı təyin edir. Münisflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq:

- Qran Pri - 3000 manat (Ekranlaşdırılması nəzərdə tutulub)

Azərbaycan Respublikası Kinematografçılar İttifaqı

"YENİ NƏFƏS-II"
adlı qısametrajlı ssenari müsabiqəsi elan edir.

Məqsəd:
Müsabiqə kinematografiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuzaya yeni fikir, yeni nəfəs gətirmək məqsədi ilə keçirilir.

Müsabiqəyə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanını yaratmaq və bununla da, mövcud rəqabəti gücləndirmək mövqeyi tutur.

Şərtlər:

- Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqəyə ssenarisini təqdim edə bilər.
- Müsabiqəyə istənilən janrdə, bədii, sənədli və animasiya ssenariləri qəbul olunur.
- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmalı və çəkiliş dövründə olmamalıdır.
- Ssenari orijinal, yeni, ekranlaşdırılmamış olmalıdır.
- Qısametrajlı film üçün nəzərdə tutulmuş ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə, üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
- Şrift Courier New, ölçü 12 tələb olunur.
- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
- Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir.
- Hər bir müəllif 3 (üç) ssenaridən artıq təqdim edə bilməz.
- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.
- Ssenarilər 31 iyul 2016-cı il tarixinə kimi Azərbaycan Respublikası Kinematografçılar İttifaqının ünvanına göndərilməlidir.
- Ünvan: Azərbaycan Respublikası Kinematografçılar İttifaqı, Bakı şəh. Səməd Vurğun küç.43/ World Business Center 16-cı mərtəbə

Qaydalar:

Müsabiqənin peşəkar münisflər heyətini Azərbaycan Respublikası Kinematografçılar İttifaqı təyin edir. Münisflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq:

- Qran Pri - 3000 manat (Ekranlaşdırılması nəzərdə tutulub)
- I yer 2000 manat
- II yer 1500 manat
- III yer 1000 manat

Müsabiqənin nəticələri 2016-cı ilin sentyabr ayında açıqlanacaq.

Əlaqə üçün: Tel: +99412 597-48-04
Fax: +99412 597-48-03
Mob: +99451 427-41-03
arki.2012@mail.ru

İnformasiya dəstəyi:

"AZƏRTAC", "Trend", "Day.az", "Səs", "Mədəniyyət", "Kaspi" qəzetləri

- I yer 2000 manat
- II yer 1500 manat
- III yer 1000 manat

Müsabiqənin nəticələri 2016-cı ilin sentyabr ayında açıqlanacaq.

Əlaqə üçün: Tel: +99412 597-48-04
Fax: +99412 597-48-03
Mob: +99451 427-41-03
arki.2012@mail.ru

İnformasiya dəstəyi:

"AZƏRTAC", "Trend", "Day.az", "Səs", "Mədəniyyət", "Kaspi" qəzetləri

Ömrü nə az, nə də çox - düz 7 ay sürən korlanmış Türkiyə-Rusiya münasibətlərinin yenidən normal məcraya doğru qayıtması bu ölkələrlə qonşuluq və yaxın əməkdaşlıq siyasəti yürüdən ölkələrin dərinə nəfəs almalarına səbəb oldu. Çünki hər iki dövlətin regionda, eləcə də dünyada oynadığı mühüm rol korlanmış münasibətlər fonunda daha aydın görünməyə başladı. Lakin normal həyatda olduğu kimi, sən demə, siyasətdə də pis günün ömrü az olarmış. Artıq həm Türkiyə, həm də Rusiya bir-birlərinə tərəf qarşılıqlı addımlar ataraq, əslində korlanmış münasibətlərdən öz məqsədləri üçün istifadə edən gücləri dərinə mütəəssir etdilər.

Qərbin kütləvi insan itkisi ilə müşahidə edilən İstanbul terroruna sərgilədiyi süni münasibəti Paris, Brüssel terrorlarına olan səmimi münasibətlərdən tamamilə fərqləndi

Xüsusilə, Rusiya prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə ölkəsi tərəfindən Türkiyəyə qarşı tətbiq edilən bütün embarqoların aradan qaldırılması barədə tapşırıqlar verməsi, xüsusilə, rusiyalı turistlərin ora getmələri üzərindəki inzibati əngəllərin təcili ləğvi barədə verdiyi tapşırıq bir sıra Qərb siyasət dairələrinə vurulan sarsıdıcı zərbə oldu. Bu gün hər iki ölkənin mərkəzi siyasətində Qərb ittihamı faktorunu dayanıb. Rusiya hazırda Qərbin sanksiyalarına qarşı var gücünü ortaya qoyub, Türkiyə isə ölkəsində baş verən terror hadisələrində Qərbin boş bəyanatlar səsləndirməsini, həmin hadisələrə gerçəkdən təəssüflənmədiyini aşkar şəkildə bəyan edir. Hətta belə bir nəzəri fikir də irəli sürə bilərik ki, Türkiyə-Rusiya münasibətlərinin normallaşması Atatürk Hava Limanında törədilən qanlı terror aktının arxasındakı qaranlıq güclərə verilən qətiyyətli cavabdır.

Açığını desək, Qərbin kütləvi insan itkisi

ilə müşahidə edilən İstanbul terroruna sərgilədiyi süni münasibəti Paris, Brüssel terrorlarına olan səmimi münasibətlərdən tamamilə fərqləndi. Baxmayaraq ki, hər üç terror aksiyalarının bir törədiciyi var - "İslam Dövləti" (keçmiş adı "İŞİD"-R.N.) silahlı terror təşkilatı!

yanın sözügedən məsələdə təkbaşına atdığı addımları onların hər birini üstələməkdədir. Ortada isə bir həll olunmamış məsələ mövcuddur - Qərb Bəşər Əsədin dərhal istefaya getməsini, Rusiya isə Suriyada hazırkı siyasi quruluşun qalmasını istəyir. Türkiyə rəhbərliyi də belə bir çətin vəziyyətdə vaxtilə dost münasibətlərində olmuş Suriya



Türkiyə-Rusiya yaxınlaşması - dünyaya yeni siyasi güc mexanizmi təqdim olunur

Əbəs yerə deyil ki, Türkiyənin Rusiya ilə münasibətlərinin pozulmasına da, məhz Suriya münaqişəsinin təsiri olub

Artıq hər iki ölkənin bir çox siyasi maraqları üst-üstə düşür. Belə ki, rəsmi Kreml Suriyada Bəşər Əsəd iqtidarına hərbi-strateji dəstək göstərməklə "İslam Dövləti"nin məhvini böyük töhfələrini verməkdədir. Baxmayaraq ki, ABŞ-ın, eləcə də digər Qərb ölkələrinin hərbi birlikləri koalisiya şəklində bir araya gələrək, "İslam Dövləti" yaraqlılarına qarşı hava hücumları təşkil edirlər, Rusi-

prezidentinin getməsinin tərəfdarıdır. Əbəs yerə deyil ki, Türkiyənin Rusiya ilə münasibətlərinin pozulmasına da, məhz Suriya münaqişəsinin təsiri olub. Türk qırıcısının rus bombardmançısını Suriya-Türkiyə sərhədləri yaxınlığında vurması da, məhz bu münasibətlərin korlanmasına zəmin yaratmış oldu.

Bir çox suallara cavab Çində veriləcək

Beləliklə, indi vəziyyət tamamilə fərqli situasiyaya doğru dəyişir. Moskva əminliklə bəyan edir ki, Ankara terrorun öhdəsindən gələcək. Ona görə də Putin Ərdoğana bu yöndə istənilən dəstəyi verməyə hazır olduğunu bildirib. Demək, eyni zamanda belə bir nəticəyə də gəlmək olar ki, Ərdoğanın Suriya məsələsində Bəşər Əsəd iqtidarına qarşı mövqeyində müəyyən loyallıq müşahidə etmək olar, əgər Ankara terrorla mübarizədə Moskva ilə eyni baxışdan çıxış etməyə qərar verəcəksə.

Hazırda isə cavab gözləyən bir çox suallar gündəmədədir. Bu suallara cavab isə nə qədər maraqlı görünərsə də, Çində veriləcək. Bu zaman belə bir sual yaranır - niyə məhz Çin? İlk növbədə, Çində "Böyük 20-lər" in zirvə toplantısının keçirilməsi planlaşdırılır. Türkiyə isə son vaxtlar Şanxay Əməkdaşlıq Təşkilatıyla əlaqələrinin dərinləşməsi yönündə addımlarını intensivləşdirir. Burada isə daha bir vacib nüansı xatırlamağa dəyər. Yəni də Suriya münaqişəsi!

Ərdoğan Avropa İttifaqına xatırlatmışdı: "Avropa İttifaqı vədlərinə əməl etmir"

Suriya münaqişəsindən əziyyət çəkən sadə xalqın, məhz Türkiyə sərhədlərinə doğru axın etməsi, Türkiyənin Suriya ilə sərhəd zolağında nəhəng qaçqınlar düşərgəsi salması, o cümlədən, daxili hesabına

100 minlərlə qaçqını himayə etməsi heç bir dövlətin edə bilməyəcəyi bir hal kimi qiymətləndirilə bilər. Halbuki Avropa İttifaqına (Aİ) üzv olan ölkələr hər vaxtlə Suriya qaçqınlarını öz ölkələrində görmək istəmədiklərini nümayiş etdirirdilər. Türkiyə qarşısında isə Avropa İttifaqına üzv olmaq üçün növbəti şərt qoyulmağa başlandı - qaçqınları qəbul et, bizdən maliyyə al və gözle (!-R.N.)...

Ancaq Türkiyə bu dəfə də aldadı. Məsələn, mart ayında Rəcəb Tayyib Ərdoğan çox sərt bir bəyanat verməklə yadda qaldı. Türkiyə prezidenti Aİ-yə qarşı ittiham irəli sürərək, bəyan etdi ki, bu qurum hələ də qaçqınlarla bağlı boş vədlər verməklə məşğuldur, real işə gələndə isə heç bir addım atmır. Ərdoğanın fikrincə, onlar (Aİ) qaçqınlara yardım etmək yerinə, yardımdan sonra nəyin baş verəcəyini düşünürlər. "Artıq 4 ay keçib və ortada heç nə yoxdur. Belə bir danışıq olmuşdu ki, cari il ərzində, ümumilikdə 3 milyard avro veriləcək. Gözə, onlar bu vədlərinə əməl edəcəklərmi?" - deyərək Türkiyə Prezidenti öz ittihamının səbəblərini bu cür izah etmişdi.

Məhz Türkiyə-Aİ münasibətləri mövzusunda keçirilən konfransda çıxış edən Ərdoğan, həmçinin vurğulamışdı ki, Aİ-nin verəcəyi 3 milyard pul Türkiyənin büdcəsinə

deyil, qaçqınlara veriləcək yardımdır. Göz ründüyü kimi, hər şey tam çıpaqlığı ilə ortadadır. Bu baxımdan, Türkiyə-Rusiya münasibətlərinin normallaşması artıq yeni məcrada inkişaf edə bilər.

Türkiyə və Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində Prezident İlham Əliyevin mühüm addımlar atması inkar olunmaz həqiqətdir

Biz burada daha bir faktora nəzər salmağı lazım bilərik. Rəsmi Kremlin kənar sözcüsü və anti-türk siyasətçi kimi tanınan Rusiya Dumasının deputatı, eləcə də liberal-demokratlarının lideri Jirinovski son açıqlamasında deyib ki, Türkiyə Rusiya üçün Belarus, Qırğızıstan və hətta Ermənistan da yaxındır. Yeni ilk növbədə, belə qənaətə gələ bilərik ki, bu fikirlər Jirinovskinin öz fikirləri deyil. Lakin Rusiyanın baxışıdır. Beləliklə, Türkiyə-Rusiya yaxınlaşması - dünyaya yeni siyasi güc mexanizmi təqdim etməyə hazırlaşır.

Təbii ki, burada Azərbaycanın oynadığı rol da unutmaq olmaz. Türkiyə və Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində Prezident İlham Əliyevin mühüm addımlar atması inkar olunmaz həqiqətdir. Əbəs yerə deyil ki, Türkiyənin baş naziri Binali Yıldırım da öz çıxışında bu faktorunu, xüsusilə vurğulayıb. Əgər nəzərə alsaq ki, Azərbaycanın siyasi maraqlarının dəstəklənməsində Türkiyə əvəzsiz rol oynayır, bu zaman Rusiyanın da Azərbaycanla münasibətlərinə xüsusi önəm verməsi bir çox maraqların üst-üstə düşməsinə təmin edir. Bütövlükdə isə, regionun və dünyanın siyasi çarlarında çox mühüm, eləcə də müsbət dəyişikliklərin baş verməsi faktı təsdiqini tapmaq üzrədir.

Rövşən NURƏDDİNOĞLU

Poroşenkodan Ərdoğanın Putinə yazdığı məktubla bağlı sensasiyalı açıqlama



Ukrayna Prezidenti Pyotr Poroşenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə yazdığı məktubla bağlı sensasiyalı bəyanat verib. SİA "İnterfaks"a istinadən xəbər verir ki, Poroşenko Ərdoğanın Putindən üzr istəmədiyini bildirib. "Ərdoğan Putinə məktub göndərməmişdən öncə mənimlə əlaqə saxladı. Qısa telefon danışığında məktub barədə bir az danışdıq və hazırda davam edən layihələrimizin inkişaf etdirilməsi istiqamətində razılaşdıq. Ərdoğan məktubunda pilotun ailəsinə başsağlığı verib, orada üzr məsələsini görmədim. Mənim fikrimcə, Ərdoğanın buradakı mövqeyi anlaşılandır", - Poroşenko qeyd edib.

Türkiyə: "Terroru İŞİD törədib"

Hazırda əlimizdə olan dəlillərə görə, Atatürk Hava Limanındakı terror aktı İŞİD tərəfindən törədilib. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər naziri Əfqan Ala deyib. "Hələlik qəti nəticələrə varmamışıq. Bizdə müəyyən məlumatlar və əlaqədə olduğumuz şəxslər var. Bunların vasitəsilə məsələ çox ciddi şəkildə araşdırılacaq", - nazir bildirib.



1 iyul 2016-cı il

Müxalifət “yay yuxusuna” gedib

Düşərgədə olan partiyalar fəaliyyətsiz olduqları barədə deyilənləri qəbul etmirlər

Bu gün müxalif partiyaların hansısa fəaliyyəti hiss olunmur. Görünür, hər fəsildə yuxuya getməyə adət etdikləri kimi, bu gün yay yuxusuna gediblər. Hətta siyasi durğunluq o həddə çatıb ki, elə bil Azərbaycanda artıq müxalifət yoxdur. Bəs bu acınacaqlı durum nədən qaynaqlanır və nə vaxta qədər davam edəcək?



Özünü “güclü” müxalifət adlandıran AXCP-Müsavat partiyaları çıxış yolunu mitinq keçirməkdə görürülər. Bu yerdə atalar demişkən, “bişmiş toyuğun da gülməyi gəlir” sözü yerində deyilib. 20 ildən

çoxdur ki, müxalifət çıxış yolunu mitinq keçirməkdə görür, nəticəsi isə göz qabağındadır. Artıq nəinki ictimaiyyət, hətta müxalifət liderləri də bu ab-havadan bezdiklərini bildirirlər.

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov son dövrlərdə müxalifət düşərgəsində yaranan siyasi durğunluqla bağlı bildirib ki, ümumiyyətlə, müxalifət düşərgəsində həmişə durğunluq olub: “Sadəcə, seçki vaxtı bir az ayrı-ayrı dövrlərin, ayrı-ayrı təşkilatların qızısqırdması ilə aranı qatmaq istəyiblər, qalan bütün hallarda, müxalifət partiyaları ancaq qəzet səhifələrində fəaliyyət göstəriblər”. S.Novruzovun sözlərinə görə, siyasi partiyaların funksiyası çoxdur, bunlardan biri də seçkilərdə iştirak etmək, namizəd irəli sürməkdir: “Amma digər hallarda, siyasi partiyalar cəmiyyəti maraqlandıran məsələlərlə məşğul olmalı, ayrı-ayrı təkliflər hazırlamalı, o cümlədən alternativ təkliflər verməlidir, lakin müxalifətin heç sosial bazası, elektoratı olmadığına görə, bunların düşüncə tərzində seçki dövründə ara qatmaq və bir də mitinq deyib qışqırmaqdır. Bunların heç zaman real fəaliyyəti olmayıb”.

Sərdar Cəlaloğlu: “Müxalif partiyalar və təşkilat liderləri şəxsi qrup maraqlarından çıxış edirlər”

ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, siyasi maneələr vətəndaşların da müxalifət partiyalarına marağını azaldıb: “Bu isə müxalifət düşərgəsində susqunluğun hökm sürməsinin subyektiv və obyektiv səbəblərinin olduğuna dəlalət edir. Ya xalqda fəallıq olmalıdır ki, müxalifət xalqın önünə çıxa bilsin, ya da ortaya bir alternativlik qoysun. Həmçinin, vətəndaşların da siyasi partiyalara marağı azalıb”. S. Cəlaloğlu əlavə edib ki, digər tərəfdən, bir çox siyasi partiyalar və təşkilat liderləri şəxsi qrup maraqlarından çıxış edirlər: “Bəzi liderlər hadisələrin mahiyyətinə vara bilmədiklərindən müxalifətin bir araya gəlməsinə və yaxud vahid gücün formalaşdırılmasına maraqlı deyil”.

Mirmahmud Mirəlioğlu: “Miting keçirmək çıxış yolu deyil”

KAXCP sədri Mirmahmud Mirəlioğlu isə bəzi müxalif partiyaların düşərgədə baş verən durğunluğu mitinq keçirməkdə görməsini çıxış yolu hesab etmir: “Miting keçirmək çıxış yolu deyil, bu, məni maraqlandırmır. Hesab edirəm ki, özləri nə qiymət verirlərsə, versinlər. Mitinqdə prezidentdən, iqtidardan, həmçinin ayrı-ayrı nazirliklərdən danışılır. Bu isə, o deməkdir ki, mitinqə görə düşərgədə olan siyasi partiyalar yaxın vaxtlarda birdefəlik siyasi meydanı silinəcəklər. Beləliklə, aydın olur ki, birlik ovqatı nə qədər çox qabarıq görünürsə də, əslində, müxalifət düşərgəsində bir parçalanma ab-havası hiss olunur. Xatırladaq ki, əksər seçkilərdə müxalifətin hədəfi elə bir-birləri ilə savaşa aparmaq olur”.

Tahir Kərimli: “Bu gün müxalifətdə qəbiristanlıq sükunəti var”

“Vəhdət” Partiyasının sədri, millət vəkili Tahir Kərimli də bu gün müxalifət düşərgəsində bir susqunluğun müşahidə edildiyini bildirib: “Təbii ki, bu susqunluğun səbəbini müxalifət liderləri çox yaxşı bilsələr də, bundan heç bir nəticə çıxarmırlar. Ona görə də, müxalifətçilər fürsət axtarırlar ki, özlərini gözə soxmaq üçün reklam etsinlər. Demək olar ki, bu gün müxalifət tamamilə parçalanmış bir vəziyyətdədir. Bunun da səbəbi dağıdıcı müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyə malik olmaması və bir-biri ilə yola getməməsidir. Qətiyyətlə demək olar ki, müxalifət partiya rəhbərləri tamamilə sosial bazadan məhrum olublar. Əgər müxalifət təmsilçiləri düşükləri bu ağır vəziyyətdən çıxmaq üçün səylər göstərməsələr, onları arxiv gözləyir”.

Rəfiqə HÜSEYNOVA

Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən problem döndürülmüş qalmaqdadır. İşğal olunmuş Azərbaycan torpaqları ilə bağlı qəbul olunan BMT qətnamələrində açıq-aydın göstərilir ki, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Nəzərə almaq lazımdır ki, MDB məkanının da buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etməyib.

rəhbərliyi ilə müşavirə keçirməyi planlaşdırır. Məsələyə münasibət bildiren politoloq Elşad Mirbəşiroğlu “SƏS” qəzetinə açıqlamasında bildirdi ki, Ermənistan prezidenti və digər vəzifəli şəxslər dəfələrlə qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərləri ilə görüşlər keçiriblər: “Bu da ondan xəbər verir ki, Ermənistanın mövqeyi dəyişməz olaraq qalıb. Yəni Ermənistan yenə işğalçılıq siyasətini həyata keçirməkdədir. Digər bir məqam isə ondan ibarətdir ki, Serj Sarkisyan dəfələrlə Dağlıq Qarabağın danışıqlar prosesində ayrıca bir tərəf kimi iştirakını istəyir. Amma eyni zamanda, öz hərəkətləri ilə gərgin vəziyyət yaradır. Yeni göstərir ki, bu-

Ermənistanı böyük fəlakət gözləyir

Eyni qərarı digər nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və AŞPA-da qəbul edib. Ancaq Ermənistan beynəlxalq birliyə qarşı çıxmaq, Azərbaycan torpaqlarını işğalda saxlamaqda davam edir. Bütün bunlar Azərbaycanı sərt tədbirlər görməyə məcbur etməkdədir. Artıq aprel döyüşləri zamanı Azərbaycan Ermənistanı az da olsa qulaqburması verə bildi. Məhz aprel döyüşlərindən sonra prezidentlərin Vyana və Sank-Peterburq görüşünün keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə



Elşad Mirbəşiroğlu: “Serj Sarkisyan fikirləri və addımları ilə beynəlxalq ictimaiyyəti çaşdırmaq mövqeyi tutmaqdadır”

rada qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərəf kimi çıxış etməsinin heç bir əsası yoxdur. Konkret olaraq, aydın şəklidə hamı tərəfindən dərk edilir ki, bu Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasətinin mahiyyətidir”.

E.Mirbəşiroğlu onu da bildirdi ki, Ermənistan rəhbərliyi elindən gələni edir ki, status-kvo vəziyyətini saxlasın: “Nə qədər ki, işğalçı ölkəyə qarşı dünyanın güclü dövlətləri tərəfindən ciddi təzyiqlər edilməyəcəksə o vaxta qədər də Ermənistan özünü cə-

zasızlıq şəraitində hiss edərək, işğalçılıq siyasətini davam etdirəcəkdir. Ümumiyyətlə, Ermənistan prezidentinin, konkret olaraq, atdığı hər bir addım, səsləndirdiyi hər bir fikir münaqişə vəziyyətinin maksimum saxlanılmasına xidmət edir. Serj Sarkisyan isə fikirləri və addımları ilə beynəlxalq ictimaiyyəti çaşdırmaq mövqeyini tutmaqdadır. Yəni Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Ermənistanın hər hansı bir konstruktiv addımının gözlənilməsi inandırıcı deyil. Beynəlxalq ictimaiyyət, məhz bu məsələyə bu prizmadan yanaşaraq, daha pragmatik mövqə nümayiş etdirməlidir”.

“Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərində müşavirə keçirmək məsələsinin arxasında Rusiyanın müəyyən təsiri dayanıb” sualına cavab olaraq, politoloq qeyd etdi ki, hesab etmirəm ki, Serj Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərində müşavirə keçirmək məsələsinin arxasında Rusiyanın müəyyən təsiri dayanıb: “Çünki son zamanlar, müşahidə etdiyimiz mənzərədən biri də ondan ibarətdir ki, Ermənistanda anti-Rusiya meyilləri güclənmişdir. Əksinə, Sarkisyan hakimiyyəti cəmiyyətdə anti-Rusiya meyillərinin gücləndirilməsində maraqlıdır. Ümumiyyətlə, erməni xalqı hər zaman dönük xalq olub. Yəni hər zaman onu himayə edəne qarşı çıxıb. Bu baxımdan, Rusiyanın Ermənistan üçün etdiklərinə baxmayaraq, Ermənistanda yenə də istər hakimiyyət səviyyəsində, istərsə də cəmiyyət səviyyəsində anti-Rusiya meyilləri güclənmişdir. Sarkisyanın bu addımları əksinə, Rusiyanın hazırkı mövqeyi ilə ziddiyyət təşkil edir. Bildiyiniz kimi, Rusiya regionda özünün mövqeyini qoruyub saxlamağa çalışır. Bu baxımdan da, genişmiqyaslı müharibənin baş verməsini heç bir halda istəmir. Ermənistan prezidentinin addımları isə provokasiya xarakterli addımlardır”.

GÜLYANƏ

Şabranda yanğın, 1 nəfər xəsarət aldı

Düən səhər saatlarında Şabranda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli evin girişinin tavan hissəsi 2 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və təcili tibbi yardım tərəfindən ona yerində ilkin tibbi yardım göstərilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.



Şadlıq evində yanğın olub

Sırağagün daha bir yanğın hadisəsi baş verib. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Şəmkir rayonunda transformatorun elektrik qutusunda elektrik açarı, kabelləri 4 p.m və yaxınlıqda olan “Cəhun” şadlıq evinin ümumi sahəsi 40 kv.m olan talvarının lambirdən ibarət tavanı 4 kv.m sahədə yanıb. Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakıda qadın sirkə turşusundan zəhərlənərək ölüb

Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Mətanət Mirzəyeva sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyine baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.



Ulu Öndər Heydər Əliyev:

“Biz... vahid Avropa dilində, azadlıq, demokratiya və qanun dilində danışırıq”

Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzvlüyünə qəbul edilməsi zamanı ölkənin sabiq Prezidenti Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı nitqində demişdir: “Biz fərqləri ziddiyyətə çevirməməli, əksinə, bu fərqlər içərisində bizi birləşdirən cəhətləri axtarıb tapmalı və onlara söykənməliyik. Biz müxtəlif xalqlar olsa da, bir dildə-vahid Avropa dilində, azadlıq, demokratiya və qanun dilində danışırıq. Bizim gücümüz bundadır”.

Məhz ölkə başçısının bu yanaşmasına müvafiq olaraq, Azərbaycanda həyata keçirilən islahatlar hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə yönələn daxili vasitələrin (xüsusilə də, məhkəmə-hüquq vasitələrinin) beynəlxalq standartlara uyğunlaşdırılmasına, onların səmərəliliyinin artırılmasına, hər bir fərdin isə dövlət daxilindəki bütün belə vasitələrdən öz hüquqlarının müdafiəsi üçün sonadək və maneəsiz istifadəsinə xidmət edir. Bütün bunlar isə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini təmin edən daxili milli mexanizmlərin və hüquq vasitələrinin daha səmərəli fəaliyyətini tələb edir. Çünki Avropa Konvensiyası insan hüquqlarının müdafiəsi məsuliyyətini, başlıca olaraq milli hakimiyyət orqanlarının, xüsusilə də, məhkəmə orqanlarının üzərinə qoyur.

Hər bir dövlətdə insan hüquq və azadlıqlarının təminatı üçün zəruri hesab olunan şərtlərdən biri də azadlıqdan məhrum edilmiş insanlar üçün onların cəza çəkdikləri yerlərdə insanın normal yaşaması üçün zəruri olan şəraitin olduğu penitensiar müəssisələrin olması və müasir dünya standartlarına cavab verən penitensiar qaydaların mövcudluğudur.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan və beynəlxalq hüququn subyektinə çevrildikdən, xüsusilə də, Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra əvvəllər mövcud olmuş penitensiar sistemdə islahatlar başlanmışdır.

Azərbaycanın 2001-ci ilin yanvar ayında Avropa Şurasına tamhüquqlu üzv qəbul olunarkən, üzərinə götürdüyü öhdəliklərə “Avropa Penitensiar Qaydaları”nda əks olunmuş standartlara ölkəmizdə əməl edilməsi də daxildir. Qeyd etmək lazımdır ki, Avropa Şurası Nazirlər Komitəsinin 12 fevral 1987-ci il tarixli qərarı ilə təsdiq və tövsiyə edil-

miş həmin qaydalar özündə minimal standartları əks etdirməklə iştirakçı dövlətlərdə də penitensiar sisteminin təkmilləşdirilməsi məqsədi güdür.

Qaydalara görə, “Bütün səylər göstərilməlidir ki, azadlıqdan məhrum etmə yerlərində tətbiq edilən rejimlər elə təyin edilsin və həyata keçirilsin ki:

a) cəmiyyətdə qəbul edilmiş normalara və insan ləyaqətinə uyğun şərait təmin olunsun;

b) məhbus özünə hörməti və şəxsi məsuliyyətini itirməsin deyər, məhbusluğun mənfi nəticələri və məhbusun həyatının azadlıqdakı həyat fərqi minimum həddə çatdırılsın;

c) məhbusların və onların ailələrinin mənafeyi naminə qohumlarla əlaqə saxlanılsın və bu əlaqə möhkəmləndirilsin;

q) azadlıqdakı həyata uğurla daxil olmağa kömək edən vərdiş və meyilləri inkişaf etdirməkdən ötrü məhbuslara imkan yaradılsın.

Məhbusların islah olunması üçün bir sıra tədbirlərin həyata keçirilməsi zəruri hesab olunur ki, onlara da konkret olaraq əmək, təhsil, bədən tərbiyəsi, idman və asudə vaxt, azad edilməyə hazırlıq və digər tədbirlər aid olunur.

Azərbaycan Respublikasında bu sistemdə islahatların həyata keçirilməsi istiqamətində atılmış addımlardan biri 2000-ci ilin sentyabr ayının 1-dən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin qüvvəyə minməsi olmuşdur.

Məcəllənin 10-cu maddəsində məhkumların əsas hüquqları təsbit olunmuşdur.

Demokratik cəmiyyətə doğru irəliləyən Azərbaycan Respublikasında, bütövlükdə penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində dövlət siyasəti həyata keçirilir. Bütün bunlar da demokratik cəmiyyətin tələbidir və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin real təcrübədə yerinə yetirilməsi deməkdir.

Bununla belə, mütəxəssislərin fikrincə, bu sahədə hələ bəzi problemlər də mövcuddur. Belə ki, Avropa Penitensiar Qaydalarında məhbusların islah edilməsi üçün müəyyən olunmuş tədbirlər kimi, onların təhsili, asudə vaxtı və azad edilməyə hazırlanması işinin daha səmərəli təşkilinə ehtiyac duyulur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev özünün əfv və amnistiya haqqında fərmanlarında da məhbusların azadlığa çıxmalarına hazırlıq məsələləri ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tu-

tan tədbirlər görmüşdür. Odur ki, müvafiq instansiya və strukturlar bu tədbirlərin daha səmərəli surətdə yerinə yetirilməsinə çalışmalıdırlar.

Müasir Azərbaycanda insan hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsində həyata keçirilən dövlət siyasəti sayəsində söz və mətbuat azadlığı bərqərar olmuşdur. Bu sahədə müəyyən olunmuş siyasi xətt ardıcıl həyata keçirilir, yaradılmış möhkəm hüquqi və demokratik dəyərlərin bərqərar olması vətəndaş hüquq və azadlıqlarının gərək təminatına çevrilmişdir. Bu hüquqi baza ölkədə kütləvi informasiya vasitələrində dövlət senzurasının qadağan olunması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.

Azərbaycanda demokratiyanın və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kimi kütləvi informasiya vasitələrinin sərbəst və azad inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratiqləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsinə yönələn dövlət siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli Fərmanı ən mühüm addımlardan biri hesab edilir. Prezidentin həmin Fərmanı ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu dövründə söz, fikir və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafı, cəmiyyətin həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən etmişdir.

Fərmandan irəli gələn vəzifələr kontekstində həyata keçirilən tədbirlər sırasında KİV-in maddi-texniki vəziyyətini yaxşılaşdırmaq məqsədilə bütün mətbuat və informasiya vasitələrinin 1998-ci ilin sonundan əlavə dəyər vergisindən azad edilməsi olmuşdur. Yalnız əlavə dəyər vergisi üzrə kütləvi informasiya vasitələrinə verilən illik güzəştlərin məbləği 7 milyard manat təşkil edir. KİV-ə şamil olunan illik güzəştlərin məbləği və onların öhdəlikləri vergilərin məbləğindən iki dəfədən də artıqdır.

Ölkədə KİV-in təsis edilməsi, onların vətəndaşlarının tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönələn fəaliyyətin təşkilatı, hüquqi və iqtisadi əsasları 7 dekabr 1999-cu il tarixdə qəbul olunmuş “Kütləvi informasiya vasitələri haqqında”



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Beləliklə, Azərbaycanda demokratik cəmiyyət quruculuğu yolunda əldə olunan nailiyyətlərin xarakterik göstəricisi kimi mətbuat azadlığı çıxış edir. Təsədüfi deyil ki, bu gün respublikamızda 650-yə yaxın müxtəlif kütləvi informasiya vasitələri fəaliyyət göstərir ki, onlardan da 372 qəzet, 113 jurnal, 25 informasiya agentliyi, 10 teleradio şirkəti qeydiyyatdan keçmişdir. Ölkədə mövcud olan belə mətbuat bolluğu cəmiyyətimizdə demokratik mühitin, söz və mətbuat azadlığı üçün yaradılmış əlverişli şəraitin inkişafından xəbər verir. Onu da qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə çap olunan qəzet və jurnalların böyük əksəriyyəti müxalifət yönümlüdür. Lakin burada belə bir cəhət də vurğulanmalıdır ki, ölkədə yaradılmış bu imkan və şəraitdən sui-istifadə hallarına da rast gəlinir. Ayı-ayrı qəzetlərdə qərəzli, reallıqdan uzaq, böhtan və təhqir xarakterli materialların çap edilməsi söz və fikir azadlığından sui-istifadə cəhdlərinə misal ola bilər.

Beləliklə, Ə.Əhmədovun qeyd etdiyi kimi, Azərbaycanın həqiqi demokratiyaya keçidinin vacib mərhələsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sabitliyin, əmin-

amanlığın təmin edilməsi ilə başlamışdır. Həmin mərhələnin əldə edilməsi sayəsində real demokratiya quruculuğu yolunda atılmış növbəti addımlar sırasında insan hüquq və azadlıqlarının təminatı mühitinin və mexanizmləri sisteminin yaradılması və azad mətbuatın inkişafına rəvac verilməsi vacib yer tutur.

Azərbaycan Respublikasında hər kəsin vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək və bu zəmində başqaları ilə birləşmək hüquqlarının müdafiə və təmin edilməsi üçün müvafiq şərait yaradılmış və bu istiqamətdə düşünülmüş dövlət siyasəti həyata keçirilir. İndi ölkədə 360-dək qeydiyyatdan keçmiş müxtəlif dini icma fəaliyyət göstərir ki, onlardan da 337-si islam, 54-ü qeyri-islam dini birliklərdir. Bundan başqa, bir çox qeyri-ənənəvi dini icmaların qeydiyyatı müvafiq qanunvericiliyə uyğun olaraq davam etdirilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Rusiya Federasiyasında 2001-ci ildə qeydiyyatdan keçmiş dini təşkilatların sayı 20215 təşkil etmişdir ki, onlardan 11 minə yaxını rus pravoslav kilsəsini təmsil edir.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Süni hüceyrələr xəstələrin köməyinə gəlir?

Aparıcı tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, yeni süni hüceyrələr çarəsiz xəstəliklərin müalicəsində faydalı ola bilər. SİA "healthvesti.com" saytına istinadla xəbər verir ki, Novosibirsk Dövlət Universitetinin əməkdaşları kompleks tədqiqat və təcrübələrdən sonra belə bir nəticəyə gəliblər. Onların sözlərinə görə, tədqiqatın əsas məqsədi unikal hüceyrə xətlərini yaratmaqdan ibarətdir. Mütəxəssislər iddia edirlər ki, iki il ərzində onlar insanları bir çox xəstəliklərdən xilas etmək xüsusiyyətinə malik effektiv dərman preparatları hazırlaya biləcəklər. Həkimlər bildiriblər ki, süni hüceyrələrdən istifadə etməklə, çarəsiz xəstəliklərin qarşısı alına bilər. Bununla yanaşı, alimlər Parkinson xəstəliyinin, amiotrofik sklerozun və spinal atrofiyanın inkişafı ehtimalını aşağı salacaqlar. Tədqiqatçı qrupu məlumat verib ki, həkimlər 20-30 ildən sonra insan hüceyrəsində dəyişiklik etməklə irsi xəstəlikləri müalicə edəcəklər.

Tutuquşu ifadə verəcək

A BŞ-ın Miçiqa ştatının məhkəməsində mürekkəb bir məsələ müzakirə olunur. Andlılar qətlə bağlı tutuquşunun ifadəsindən istifadə oluna bilməsi məsələsinə dair qərar verməlidir. Rusiyanın NTV telekanalı xəbər verir ki, tutuquşu cinayət işi ilə bağlı yeganə şahiddir. Nəticə etibarilə cinayətin üstünü açmaqda quşun artıq müstətiqlərə köməyi deyib. O, sahibinin son sözlərini səsləndirərək ona atəş açan şəxsin adını tələffüz edib. Polis əməkdaşları əvvəlcə zənn edirdilər ki, tutuquşunun sahibi qarətçilər tərəfindən öldürüldü. Lakin sonradan Bad adlı tutuquşu qatilin adını çəkərək onları doğru yola yönəldib. Cinayətdən yarım il sonra quş mərhum sahibinin səsi ilə "Mənə atəş açma, Qlenna", - deyib. Hələk olan kişinin heyat yoldaşının adı məhz belədir. Hazırda Miçiqa ştatının müstətiqləri tutuquşunun ifadəsindən cinayət işinin istintaqında istifadə etmək üçün hərəkətə keçiblər.

Rus alimləri xərcəngə qarşı yeni dərman hazırlayırlar

Xərcəngin müalicəsi ilə bağlı yeni xəbər var. SİA "express-novosti.ru" saytına istinadla xəbər verir ki, rusiyalı tədqiqatçılar xərcəngin müalicəsi üçün yeni dərmanın təcrübədən keçirilməsi barədə məlumat yayıb. Bu preparat klinikaya qədərki təcrübənin birinci mərhələsini keçib və xərcəng ilə mübarizədə əla nəticələr göstərib. Dərmanların kliniki təcrübəsi isə 2018-ci il üçün nəzərdə tutulur. Lakin Petrov adına Onkologiya Elmi-Tədqiqat İnstitutunda bəzi əcazətli vasitələrini xəstələr üzərində testdən keçiriblər və nəticələr ümidverici olub. Hazırda alimlər əldə edilən nəticələri emal edirlər. Son mərhələnin uğurlu keçəcəyi təqdirdə preparatın istehsalına başlanıla bilər.

30 il sonra yaddaşı yerinə gəldi

Kanada vətəndaşı Sent Ketrins 30 il öncə unuduğu adını, eləcə də doğulduğu zamanı və məkanı xatırlayıb. 30 il bundan öncə amneziyaya uğrayan 51 yaşlı Sent sosial işçinin yanına gələrək adının Edqar Latyulip olduğunu və Ontarionun Kitçener şəhərində doğulduğunu deyib. Kanadalının sözlərinə görə, 1986-cı ildə, onun 21 yaşında, əqli cəhətdən problemlər yaşayıb. Öz doğma şəhərindən Niagara şlaləsinə gedən yolda Latyulip başından ciddi zərbə alıb və beləcə kim olduğunu, harada yaşadığını unudub. Bütün bu illər ərzində onun adı itkin düşənlərin siyahısında olub. Hətta anası əlil olan oğlunun oğurlandığı qənaətinə gəlib. 30 il boyunca Latyulip Sent-Ketrinsdə, doğma şəhərindən saat yarımlıq məsafədə yaşayıb. Edqarın ailəsinə xəbər verilib ki, o, sağdır. Doğmalarını təsdiqləməsi üçün ona DNK testi də edilib. Kişinin anası danışıb ki, oğlunun itdiyi ilk iki il özündə olmayıb. Bu hekayəni araşdıran detektiv Duyen Qinqeriq isə deyib ki, bu, onun təcrübəsində ilk belə hadisədir. Onun sözlərinə görə, itkin düşdüyü zənn edilən şəxsin amneziya qurbanı olaraq başqa bir şəhərdə yaşaması faktına bu günə qədər rast gəlinməyib.

ELAN

Hüseynova Natavan Vladimirovnanın adına verilmiş əmək kitabçası itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.
"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİNFÖRM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 5500

SƏS

Son səhifə

1 iyul



Sərbəst güləşçilərimiz xatirə turnirində iştirak edəcəklər

İyulun 1-dən 3-dək Mahaçqalada beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından bildiriblər. Məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə sərbəst güləş üzrə yığma komandamızın 23 üzvünün iştirakı planlaşdırılıb. Heyətdə Georgi Edişəraşvili, Ruslan Qasimov, Cəlal Süleymanov, Tofiq Sadıqlı, Pərviz İbrahimov, Qadisa Geriya (hamısı 57 kq), Zəlimxan Vəliyev, Məhəmməd Abdullayev, Əhmədnebi Qvarzatilov, Qalib Əliyev (hamısı 61 kq), Coşqun Əzimov, Orxan Abbasov, Teymur Məmmədov, Məhəmməd Müslümov, Ənvərbəy Dəlqatov (hamısı 65 kq), Hacımurad Ömərov (70 kq), Məhəmmədşah Muxutov, İsmayıl Abdullayev (hər ikisi 74 kq), Məhəmmədşah Xatıyev, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq), Əli İsayev və Umar İsrailov (hər ikisi 125 kq) yer alıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayilov, Zaur Şərifov, Vaqif Zeynallı və Babək Allahverdiyev təmsil edəcəklər.

Akrobatlarımız Qazaxıstandan medallarla dönürlər

Akrobatlarımız Qazaxıstanın Pavlodar şəhərində keçirilən "İrtişkiye Zori" beynəlxalq turnirdə uğurla çıxış ediblər. AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, 12-18 yaş qrupunda çıxış edən qarışıq cütlüyümüz Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı rəqibləri arasında ən yaxşı nəticə göstərərək fəxri kürsünün ilk pilləsinə qalxıb. 13-19 yaş kateqoriyasında yarışan Azərbaycanın digər qarışıq cütlüyü Nurcan Cabbarlı və Ağasif Rəhimov gümüş medala sahib olub. Böyükler arasında çıxış edən kişi cütlüyümüz Seymur Cəfərov və Murad Əkbərov da yarışda ikinci pillədə qərarlaşıb.



"Neymarla 5 illik müqavilə imzalayacağıq"



dairəsində olan Neymarın Kataloniya təmsilçisi ilə mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq.

"Barselona"nın hücumçusu Neymarın komandadakı gələcək tələyinə aydınlıq gəlib. Qol.az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu qarşıdakı illərdə də "Barselona"da qalacaq. Bu barədə açıqlama verən klubun prezidenti Xosep Mariya Bartomeu Neymarla 5 illik müqavilə imzalayacağını bildirdi: "Neymar "Barselona"dən ayrılmayacaq. Yaxın günlərdə onunla 5 illik müqavilə imzalayacağıq. Komandadan və baş məşqçidən razıyıq. Ancaq klubu daha da gücləndirməyi düşünürük". Qeyd edək ki, "Real" və PSJ-nin maraqlı olduğu Neymarın Kataloniya təmsilçisi ilə mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq.

"Qəbələ" də fransız futbolçu

2016/2017-ci mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ" daha bir futbolçu ilə heyətini gücləndirib. SİA Qəbələ təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" fransız hücumçu Baqali Dabonu transfer edib. 28 yaşlı Seneqal əsilli ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb. Futbolçunun adı "Qəbələ"nin UEFA Avropa Liqasında iştirak ərizəsinə əlavə edilib. Qeyd edək ki, "Loryan" klubunun yetirməsi olan Dabo karyerası ərzində "İvri" (2008-2011), "Kretey" (2011-2013, 2014-2016) və "İstr" (2013-2014) klublarının şərəfini qoruyub. Son 2 mövsümdə Fransa çempionatının 2-ci liqasında çıxış edən hücumçu "Kretey"də keçirdiyi 57 qarşılaşmada 6 qol vurub. Ümumiyyətlə isə Baqali bu liqada 87 matç keçirib, 11 dəfə rəqib qapılarına yol tapıb.

Toni Adams "Arsenal" da çalışacaq

"Qəbələ" klubunun futbol direktoru Toni Adams karyerasını İngiltərədə davam etdirəcək. SİA xəbər verir ki, bu barədə İngiltərənin nüfuzlu "The Sun" qəzeti yazı dərc edib. Qəzetin yazdığına görə, 49 yaşlı mütəxəssis sabiq komandası "Arsenal"da məşqçilik edəcək. O, klubun canlı əfsanəsi Tyeri Anri ilə birgə "Arsenal"ı U-18 komandasında çalışacaq. Qeyd edək ki, futbolçu karyerasında 19 il "Arsenal"ın şərəfini qoruyan Adams "topçular"ın heyətində 674 oyun keçirib.

